

Bank Xidmətlərinin Göstərilməsi Haqqında Müqavilənin Ümumi Şərtləri

10.09.2025-ci il

1. ƏSAS ANLAYIŞLAR

1.1. **"3D secure"** - real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyası üzrə Bank tərəfindən Telefona SMS ilə göndərilən Birdəfəlik Şifrə ilə Kart İstifadəçisinin eyniləşdirilməsidir.

1.2. **Aksept** – Müştərinin Banka təqdim etdiyi Ərizəni Bankın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra "Mülki Məcəllə") 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin Ərizədə imza etməklə ifadə olunan yazılı cavabıdır.

1.2.1. **Analoq İmza** – Müqavilə əsasında Bank tərəfindən Müştəriyə təqdim edilən və myAccess Xidmətindən istifadə etmək imkanı verən Login, Müvəqqəti Şifrə, Şifrə və Birdəfəlik Şifrə, həmçinin digər bank xidmət(lər)indən istifadə zamanı Telefondan alınan və Telefona göndərilən SMS və ya zəngdir. Analoq İmza Müştərinin şəxsi imzasının analoqu olmaqla myAccess Xidmətindən, habelə digər bank xidmətindən istifadə edərkən Müştərini eyniləşdirməyə imkan verir və Analoq imza ilə təsdiqlənmiş Elektron Ödəniş Tapşırığı, Elektron Sifariş və istənilən digər sənəd, o cümlədən Ərizə(lər) Müştəri tərəfindən kağız üzərində yazılı formada və əl ilə şəxsən imzaladığı sənəd ilə eyni hüquqi qüvvəyə malikdir.

1.3. **Asan İmza** - ASAN Sertifikat Xidmətlər Mərkəzi tərəfindən verilmiş elektron imza üçün sertifikat əsasında eyniləşdirilən Müştərinin malik olduğu gücləndirilmiş elektron imzadır. Asan İmza Müştərinin şəxsi imzasının analoqu olmaqla myAccess Xidmətindən, habelə digər Bank Xidmətindən istifadə edərkən Müştərini eyniləşdirməyə imkan verir və Asan İmza ilə təsdiqlənmiş Elektron Ödəniş Tapşırığı, Elektron Sifariş və istənilən digər sənəd, o cümlədən Ərizə(lər) Müştəri tərəfindən kağız üzərində yazılı formada və əl ilə şəxsən imzaladığı sənəd ilə eyni hüquqi qüvvəyə malikdir.

1.4. **"Avtomatik bərpa" Prolonqasiya Seçimi** – Əmanət Hesabı Müqaviləsinin eyni müddətə uzadılması barədə Müştərinin Prolonqasiya Seçimidir.

1.5. **Avtorizasiya** – Əməliyyatların aparılması üçün Emitent və ya onun xidmət olunduğu Ödəniş Sisteminin müvafiq ödəniş xidməti istifadəçisindən icazə almasıdır.

1.6. **Aylıq Ödəniş** – Kart Krediti Müqaviləsi üzrə müvafiq olaraq Ərizə, SMS və ya myAccess vasitəsilə razılaşdırılan aylıq ödəniş məbləğidir.

1.7. **Bank** – Dövlət qeydiyyat nömrəsi (VÖEN) 1400057421 olan, AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 1033, Tbilisi prospekti 3 ünvanı üzrə dövlət qeydiyyatından keçmiş və həmin ünvanda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 245 saylı bank lisenziyası əsasında fəaliyyət göstərən "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti və onun adından çıxış edən filialıdır. Bankın rekvizitləri: Kod 505000, SWIFT: ACABAZ22, Azərbaycan Respublikasının Mərkəzi Bankındakı Müxbir Hesabları: AZ10NABZ01350100000000056944(AZN), AZ29NABZ01350200000000056840(ABŞ dolları), AZ55NABZ01350200000000056954(AVRO).

1.8. **Bank sirri** - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci maddəsinə müvafiq

olaraq Bankın sirrində təminat verdiyi bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə Müştəri haqqında məlumatlar, o cümlədən Müştərinin adı, ünvanı haqqında məlumatlar, Müştərinin Bankın saxlandığında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır.

1.9. **Bank Xidməti** – Müqavilənin tərkib hissəsi olan, Müştəriyə Ərizə əsasında təqdim edilən aşağıdakı bank xidmətləridir:

1.9.1. Cari Hesab(lar)ın, Əmanət Hesab(lar)ının açılması və bank hesab(lar)ına xidmət göstərilməsi;

1.9.2. Əmanətlərin qəbulu;

1.9.3. Kart Hesab(lar)ının açılması, Kart(lar)ın emissiyası və on(lar)a xidmət göstərilməsi;

1.9.4. internet bankçılıq xidmətləri (myAccess Xidməti);

1.9.5. icrası Əmanət ilə təmin edilən Kreditlərin verilməsi;

1.9.6. pərakəndə (nağd) Kreditlərin verilməsi;

1.9.7. Kart Kreditlərinin verilməsi.

1.10. **Bank Xidmətlərinin Göstərilməsi haqqında Müqavilənin Ümumi Şərtləri** (bundan sonra “Ümumi Şərtlər”) – Müqavilənin rəsmiləşdirilməsi qaydasını, Bank Xidmət(lər)inin təqdim edilməsi üsulunu, onların həyata keçirilməsi və istifadəsi, habelə Tərəflərin hüquq və vəzifələri ilə bağlı ümumi şərtləri müəyyən edən, Mülki Məcəllənin 408.2-ci maddəsinə əsasən ofertaya dəvət olan və Bankın İnternet Səhifəsində yerləşdirilmiş hazırkı şərtlərdir.

1.11. **Banka aidiyyəti olan şəxs** - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın və onun filiallarının baş mühasibləri, həmin şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci maddələrində göstərilən şəxslərin ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslərdir.

1.12. **Bankın İnternet Səhifəsi** - Bankın www.accessbank.az ünvanlı veb səhifəsidir.

1.13. **Bankomat** – ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleksdir.

1.14. **“Bərpa olunmayan” Prolonqasiya Seçimi** - Əmanət Hesabı Müqaviləsinin avtomatik eyni müddətə uzadılmaması barədə Müştərinin Prolonqasiya Seçimidir.

1.15. **Birdəfəlik Şifrə (və yaxud “SMS Kod”)** - myAccess Xidmətindən istifadə zamanı hər bir Elektron Ödəniş Tapşırığını, Elektron Sifarişi və istənilən digər sənədi təsdiq etməkdən, habelə digər Bank Xidmətindən istifadə zamanı autentifikasiyanın həyata keçirilməsindən ötrü yalnız bir dəfə istifadə üçün nəzərdə tutulmuş, Bankın Telefona SMS vasitəsilə göndərdiyi simvolların unikal ardıcılığıdır.

1.16. **Bitmə Tarixi** –Əmanətin Müştəriyə qaytarılmalı olduğu tarix.

1.17. **Cari Hesab** – Müştəri üçün daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılması üçün Müştəriyə açılmış bank hesabıdır.

1.18. **Cari Hesab Müqaviləsi** – Ərizənin Bank tərəfindən Aksepti ilə rəsmiləşdirilən Müqavilədir. Cari Hesab Müqaviləsinə görə Bank Müştəriyə (hesab sahibinə) Cari Hesab açmağı, həmin hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını Qanunvericilikdə və bu Müqavilədə razılaşdırılmış şərtlərlə yerinə yetirməyi öhdəsinə götürür. Müştəri Cari Hesab Müqaviləsi bağlamaqla eyni zamanda myAccess Xidmətinin şərtlərini də qəbul edir.

1.19. **Çarcbek (ingiliscə “Chargeback”)** – Kart Hesabı üzrə həyata keçən və Müştərinin xidmət göstərdiyi şəxsin razılaşmadığı hər hansı əməliyyata görə Bankın Ödəniş Sistemində etməli olduğu geri ödəmə.

1.20. **Ekvayer** – Ekvayrinq xidmətinə həyata keçirən hüquqi şəxsdir.

1.21. **Ekvayrinq** – təsərrüfat subyekti və ya dövlət orqanı ilə bağlanan müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı Müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya Kart İstifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmətdir.

1.22. **Emitent** – Kartların emissiyasını həyata keçirən, Kart İstifadəçilərinə xidmət göstərilməsini, Kart Əməliyyat(lar)ının avtorizasiyasını (özü və ya Ödəniş Sistemi tərəfindən) və aparılmış Əməliyyat(lar)ın dəyərinin Ekvayerə ödənilməsini təmin edən Bankdır.

1.23. **Elektron Ödəniş Tapşırığı** – Müştərinin bank hesabından maliyyə vəsaitinin köçürülməsi haqqında Müştərinin myAccess Xidməti vasitəsi ilə Banka elektron şəkildə təqdim və təsdiq etdiyi elektron ödəniş tapşırığıdır. Elektron Ödəniş Tapşırığı kağız daşıyıcısında formalaşdırılaraq Müştəri tərəfindən şəxsən imzalanan ödəniş tapşırığı ilə eyni hüquqi qüvvəyə malikdir və Müştəri üçün eyni hüquqi nəticələr yaradır.

1.24. **Elektron Sifariş** - Bank Xidmətlərini sifariş etmək üçün Müştərinin myAccess Xidməti vasitəsilə Banka elektron şəkildə təqdim etdiyi müraciətdir. Elektron Sifariş kağız daşıyıcısında formalaşdırılaraq Müştəri tərəfindən şəxsən imzalanan sənəd ilə eyni hüquqi qüvvəyə malikdir və Müştəri üçün eyni hüquqi nəticələr yaradır.

1.25. **Eyniləşdirmə** – myAccess Xidmətindən, habelə digər Bank Xidmətindən istifadə zamanı Müştərinin Analox İmza və ya Asan İmza əsasında eyniləşdirmə üsuludur.

1.26. **Əlavə Kart** – Kartla ümumi Kart Hesabına malik olan əlavə Kart (lar)dır.

1.27. **Əlverişli Əmanət** – Müştəri tərəfindən istənilən zaman artırıla və ya azaldıla bilən müddətsiz Əmanətdir.

1.28. **Əmanət** – Bankın Müştəri üçün və ya Müştəridən milli və ya xarici valyutada qəbul etdiyi və hesablanmış faizlər də daxil olmaqla Qanunvericiliyə və ya Əmanət Hesabı Müqaviləsinə əsasən geri ödəməli olduğu pul vəsaitləridir.

1.29. **Əmanətin Açılma Tarixi** – Əmanətin Müştərinin Cari Hesabından Əmanət Hesabına köçürüldüyü tarixdir.

1.30. **Əmanət Hesabı** – Əmanət Hesabı Müqaviləsinə əsasən Müştərinin pul vəsaitlərinin Əmanətə cəlb edilməsi, Əmanətin uçotu və Əmanət Faiz(lər)inin hesablanması üçün açılmış bank hesabıdır.

1.31. **Əmanət Hesabı Müqaviləsi** – Ərizə və Ümumi Şərtlər əsasında rəsmiləşdirilən Müqavilədir. Əmanət Hesabı Müqaviləsinə görə Bank Müştəridən (əmanətçidən) və ya Müştəri

üçün daxil olmuş Əmanəti qəbul edərək Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Əmanət məbləğini Müştəriyə qaytarmağı və onun üçün Müştəriyə Əmanət Faizi ödəməyi öhdəsinə götürür. Müştəri Əmanət Hesabı Müqaviləsini bağlamaqla eyni zamanda myAccess Xidmətinin Şərtlərini də qəbul edir.

1.32. **Əmanətin Faizi** – Əmanətin Faiz Dərəcəsinə uyğun olaraq Əmanət Hesabında olan pul vəsaiti üçün hesablanan pul məbləğidir.

1.33. **Əmanətin Faiz Dərəcəsi** - Əmanət Hesabında olan pul vəsaiti üçün Əmanət Faizinin hesablandığı illik faiz dərəcəsidir. Əmanətin Faiz Dərəcəsi Ərizədə razılaşdırılır.

1.34. **Əmanətin Müddəti** – Müştərinin Əmanəti Banka yerləşdirdiyi müddətdir. Əmanət müddəti Ərizədə razılaşdırılır.

1.35. **Əmanət Planı** - Müştəri və Bank arasında razılaşdırılmış Əmanətin Bankda yerləşdirilməsi qrafikidir. Əmanət Planı Yığım Əmanəti üzrə Əmanət Hesabı Müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

1.36. **Əməliyyat** - bank hesabları üzrə aparılan əməliyyat(lar)dır.

1.37. **Əməliyyat Günü** – Bank tərəfindən Qanunvericiliyə və bu Müqaviləyə uyğun olaraq Xidmətlərin qəbulu və icrası, habelə eyni zamanda Bankın Kredit üzrə ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxtdır. Bu Müqavilədə qeyd edilən hallar istisna olmaqla Əməliyyat Günü hesab olunan müddətlər Bankın daxili qaydalarına uyğun olaraq müəyyən edilir.

1.38. **Əməliyyat Limitləri** – Cari Hesab, myAccess Xidməti və Karta dair xidmətlərdən istifadə zamanı aparılan Əməliyyat(lar)ın məbləğlərinin maksimal həddinin Qanunvericilikdə nəzərdə tutulmuş və ya Bank tərəfindən kartın təhlükəsizlik tədbirləri və ya Tariflər cərcivəsində bu Müqaviləyə uyğun olaraq və yaxud Müştəri tərəfindən “myAccess” Mobil Tətbiqi vasitəsilə müəyyən edilmiş limitidir.

1.39. **Əməliyyatların Reyestri** – Bankın Prosesinq Şirkətindən aldığı və müəyyən müddət ərzində Kartlardan istifadə etməklə aparılan Əməliyyat(lar) haqqında məlumatları əks etdirən sənəddir.

1.40. **Əməliyyat Tarixi** – Kartdan istifadə etməklə Kart Hesabı üzərində sərəncam verildiyi tarixdir.

1.41. **Əməliyyatın İşlənmə Tarixi** – Bankın Prosesinq Şirkətindən aldığı və müəyyən müddət ərzində Kartdan istifadə etməklə aparılan Əməliyyat(lar)ın Bankın sistemində işlənilməsi tarixidir.

1.42. **Ərizə (“Müqavilənin xüsusi şərtləri”)** – Mülki Məcəllənin 408.1-ci və 408.3-cü maddələrinə uyğun olaraq Müştərinin Banka təqdim etdiyi ayrı-ayrı Bank Xidmətlərindən istifadənin xüsusi (mühüm) şərtlərini özündə əks etdirən müqavilə bağlanması haqqında ofertadır və Banka təqdim edildiyi andan Müştərini bağlı edir. Ərizə bir və ya bir neçə Bank Xidmətindən istifadə üçün eyni vaxtda və ya müxtəlif vaxtlarda Banka təqdim edilə bilər. Ərizə Banka 2 (iki) nüsxədə təqdim edilir və Bankın Aksepti ilə onun 1 (bir) nüsxəsi Müştəriyə verilir. Pərakəndə kredit barədə Müqavilə üzrə Kredit Limiti cərcivəsində verilən Kredit(lər)in xüsusi şərtləri ilk dəfə Ərizə, növbəti hər dəfə Ərizə, SMS və ya myAccess Xidməti vasitəsilə razılaşdırılır.

1.43. **Girov Predmeti** – Kredit və Girov barədə qarışıq Müqavilə üzrə borclunun öhdəliklərinin icrasını təmin edən Əmanətdir.

1.44. **Güzəşt Müddəti** – Kart Krediti Müqaviləsi üzrə müvafiq olaraq Ərizə, SMS və ya myAccess vasitəsilə razılaşdırılan güzəşt dövrüdür.

- 1.45. **Hesabdan Çıxarış** – Müştəri tərəfindən bank hesabından istifadə etməklə aparılmış Əməliyyat(lar) barədə hesabatdır.
- 1.46. **Hədəf Əmanət** – İlkin Əmanət və Növbəti Əmanətin birlikdə ifadəsi.
- 1.47. **İlkin Əmanət** – Yığım Əmanəti üzrə Müştərinin ilkin olaraq Bankda yerləşdirməli olduğu Əmanət.
- 1.48. **İstifadəçi Rolu** - Müştərinin myAccess Xidmətindən istifadə imkanlarını göstərir. Müştərinin Ərizəsinə əsasən, habelə myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqi vasitəsilə qeydiyyat zamanı ona Aktiv, Passiv və ya Xüsusi İstifadəçi Rolu verilə bilər. Aktiv İstifadəçi Rolu olan Müştəri myAccess Xidmətinin bütün imkanlarından yararlanı bilər. Passiv İstifadəçi Rolu olan Müştəri myAccess Xidməti vasitəsi ilə yalnız məhsullara baxış həyata keçirə bilər. Xüsusi İstifadəçi Rolu olan Müştəri myAccess Xidməti vasitəsi ilə məhsullara baxış imkanından əlavə Müştərinin Ərizəsində qeyd olunmuş, habelə myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqi vasitəsilə qeydiyyat zamanı bəyan edilmiş bir və ya bir neçə Əməliyyat növünü aparmaq hüququna malikdir.
- 1.49. **İş Günü** - Azərbaycan Respublikasında bankların xidmət göstərmək üçün açıq olduğu günlər.
- 1.50. **Kart Hesabı** – Kart vasitəsilə həyata keçirilən Əməliyyat(lar)ın uçotunun aparılması üçün Bankda Müştəri üçün açılan bank hesabıdır.
- 1.51. **Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilə** – Ərizə və Ümumi Şərtlər əsasında rəsmiləşdirilən, Kart Hesabının açılması, həmin Kart Hesabı üzrə Müştərinin sifarişinə əsasən Kart(lar)ın verilməsi və həmin Kart(lar)a xidmət göstərilməsi, habelə myAccess Xidmətindən istifadə barədə Müqavilədir. Müştəri Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilə bağlamaqla eyni zamanda myAccess Xidmətinin Şərtlərini də qəbul edir.
- 1.52. **Kart İstifadəçisi** – Kartdan istifadə etməklə Kart Hesabı üzrə sərəncam vermək hüququ olan Müştəri və Əlavə Kart(lar)ın sahib(lər)idir. Kart İstifadəçisi Müştəridən başqa şəxs olduğu təqdirdə Müştəri Kart İstifadəçisini bu Müqavilə ilə tanış etməlidir.
- 1.53. **Kartın bloklaşdırılması** – Kart vasitəsilə Əməliyyat(lar)ın həyata keçirilməsinin dayandırılmasıdır.
- 1.54. **Kartların Emissiyası** (və yaxud “Emissiya”) – Emitent tərəfindən Kart(lar)ın dövriyyəyə buraxılmasıdır.
- 1.55. **Ödəniş Sistemi** - Kartlar vasitəsilə aparılmış Əməliyyat(lar) haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin Kartların Emissiyasına və Ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən xidmət mərkəzi (prosessor fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq Ödəniş Sistemidir.
- 1.56. **Kredit** – Bankın Müştəriyə Kredit və Girov barədə qarışıq Müqaviləyə, Pərakəndə (nağd) kredit barədə Müqaviləyə və ya Kart Krediti Müqaviləsinə əsasən qaytarılmaq, müəyyən müddətə və faizlər (komissiya haqlar) ödənilmək şərti ilə verdiyi borc pul vəsaitidir.
- 1.57. **Kredit Faizi** – Kreditdən istifadə üçün Kreditin Faiz Dərəcəsi əsasında hesablanan pul (faiz) məbləğidir.
- 1.58. **Kreditin Faiz Dərəcəsi** - Kredit Faizinin hesablanması üçün Kredit və Girov barədə qarışıq Müqavilə üzrə, habelə tətbiq olunduğu təqdirdə Kart Krediti Müqaviləsi üzrə müvafiq Ərizədə, Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə isə hər dəfə Ərizə, SMS və ya myAccess vasitəsilə razılaşdırılmış illik faiz dərəcəsidir.

- 1.59. **Kart Krediti Müqaviləsi** - Ərizə və Ümumi Şərtlər əsasında rəsmiləşdirilən Müqavilədir. Kart Krediti Müqaviləsi əsasında Bank Müştəriyə Aksept etdiyi Ərizədə razılaşdırılmış şərtlərlə Kredit Limiti açmağı və Kredit Limiti üzrə Kredit(lər) verməyi öhdəsinə götürür, Müştəri isə Kredit Limitindən istifadə etdiyi təqdirdə, Krediti, müvafiq olaraq Kredit Faizini və ya OK Kart üzrə Komissiyon haqqı, olduğu halda gecikdirilmə faizini, o cümlədən Gecikmə Komissiyasını Banka ödəməyi öz öhdəsinə götürür.
- 1.60. **Kredit Limiti** – Pərakəndə (nağd) kredit barədə Müqavilə və Kart Krediti Müqaviləsi üzrə müvafiq Ərizədə müəyyən olunan, Bank tərəfindən hissələrlə verilən Kreditlər üzrə Müştərinin Kredit Limitinin Müddəti ərzində istənilən ana Kredit Faizləri, habelə OK Kart üzrə Komissiyon haqq nəzərə alınmadan maksimum borclanma həddidir. Müştəri Kredit Limiti çərçivəsində dəfələrlə Kredit götürə bilər.
- 1.61. **Kreditin Maksimum Faiz Dərəcəsi** – Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Ərizə ilə müəyyənləşdirilmiş Kredit Faizinin hesablanması üçün maksimum illik faiz dərəcəsidir.
- 1.62. **Kredit Məbləği** – Kreditin Kredit və Girov barədə qarışıq Müqavilə üzrə Ərizə, Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə hər dəfə Ərizə, SMS və ya myAccess vasitəsilə razılaşdırılmış, Kart Krediti Müqaviləsi üzrə isə Müştərinin müvafiq Kart vasitəsilə hər dəfə istifadə etdiyi əsas məbləğidir.
- 1.63. **Kredit Limitinin Müddəti** – Müştəriyə Kreditlərin verilməsinin Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə, həmçinin Kart Krediti Müqaviləsi üzrə Ərizə ilə müəyyənləşdirilmiş maksimum müddətidir.
- 1.64. **Kreditin Müddəti** – Kreditin hər dəfə Ərizə, SMS və ya myAccess vasitəsilə razılaşdırılmış müddətidir. Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Kreditin müddəti Kredit Limitinin Müddətini keçə bilməz.
- 1.65. **Kredit və Girov barədə qarışıq Müqavilə** – Ərizə və Ümumi Şərtlər əsasında rəsmiləşdirilən Müqavilədir. Kredit və Girov barədə qarışıq Müqavilə əsasında Bank Aksept etdiyi Ərizədə razılaşdırılmış Krediti Müştəriyə verməyi öhdəsinə götürür, Müştəri isə Krediti hesablanmış faizlərlə Banka qaytarmağı öhdəsinə götürür, eyni zamanda Girov Predmetini Kredit və Girov barədə qarışıq Müqavilə əsasında öhdəliklərinin icrasını təmin etmək üçün Banka girov qoyur.
- 1.66. **Komissiyon haqq** – Kreditin və (və ya) Kredit Limitinin verilməsi üçün Müştəri tərəfindən müvafiq olaraq Ərizəyə və / və ya Tariflərə əsasən ödənilən birdəfəlik ödənişdir.
- 1.67. **Qanunvericilik** – Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyidir.
- 1.68. **Qorunan Əmanət** – “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən olunan və sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.
- 1.69. **Login** - myAccess xidmətindən istifadə zamanı Müştərinin müəyyənləşdirilməsi üçün müvafiq Ərizədə qeyd olunan Müştərinin şərti adıdır. myAccess xidmətinin texniki imkanları daxilində Müştəri myAccess xidməti vasitəsilə öz Loginini dəyişə bilər.
- 1.70. **Məxfi Söz** – yalnız Müştəriyə və Bankın səlahiyyətli işçisinə məlum olan, Kart itirildikdə, o cümlədən Bank Xidmət(lər)inin göstərilməsi zamanı istifadə edilən gizli sözdür.
- 1.71. **Məlumatlandırma Forması** – “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Bank tərəfindən göstərilən ödəniş

xidmətlərinə dair məlumatların Müştəri üçün əlçatımlılığını təmin etmək məqsədilə hazırlanmış məlumatlandırma forması. Məlumatlandırma Forması bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilməklə Bankın İnternet Səhifəsində yerləşdirilir.

1.72. **Minimal hesab qalığı** - Ərizə ilə müəyyən olunduğu halda Kart Hesabının və Əlverişli Əmanət üzrə Əmanət Hesabının istənilən an üçün minimum qalığıdır. Minimal hesab qalığının məbləğini Bank birtərəfli qaydada artırma və ya azalda bilər.

1.73. **Minimal Ödəniş** – Kart Krediti Müqaviləsi üzrə müvafiq olaraq Ərizə, SMS və ya myAccess vasitəsilə razılaşdırılan minimal ödəniş məbləğidir.

1.74. **Minimum Balans Məbləği** – şərtləri Sərbəst Əmanət üzrə müvafiq Ərizədə razılaşdırılan məbləğdir.

1.75. **Müddətli Əmanət** – Əmanət Müddəti qurtardıqdan sonra Müştəriyə verilməsi şərtləndirilmiş Əmanətdir.

1.76. **Müqavilə** - Bank ilə Müştəri arasında yazılı razılaşmanı təsdiq edən, ayrı-ayrı Bank Xidmətlərinin təqdim edilməsi üsulunu, onların həyata keçirilməsi və istifadəsi, habelə Tərəflərin hüquq və vəzifələri ilə bağlı şərtləri müəyyən edən, Tərəflər arasında münasibətləri tənzimləyən Ümumi Şərtlər və Aksept edilmiş Ərizədən ibarət ikitərəfli yazılı əqddir. Müqavilə Müştərinin Aksepti aldığı anda bağlanmış sayılır. Müştərinin Aksepti aldığı an onun razılaşdığı Aksepti almasını təsdiq etdiyi an ilə müəyyən olunur.

1.77. **Müştəri** – Bankla Müqavilə bağlamış fiziki şəxs.

1.78. **Müştəri kodu** – Bank tərəfindən Müştəriyə təqdim olunan və Müştərinin eyniləşdirilməsi üçün istifadə edilən rəqəmlərin unikal, təkrarolunmaz ardıcılığıdır. Üçüncü şəxsin xeyrinə Əmanət Hesabı açılan zaman Müştəri kodu xeyrinə Əmanət Hesabı açılan üçüncü şəxsə verilir.

1.79. **Müvəqqəti Şifrə** - myAccess Xidmətindən ilk istifadə üçün Bank tərəfindən Müştəriyə təqdim olunan simvolların unikal ardıcılığıdır.

1.80. **myAccess Xidməti** - Bank Xidmətlərindən internet vasitəsilə istifadə edilməsini təmin etmək məqsədilə Müştəri üçün yaradılmış veb interfeys və elektron proqram təminatıdır.

1.81. **myAccess Xidmətinin Göstərilməsi haqqında Müqavilə** –Ərizə və Ümumi Şərtlər əsasında rəsmiləşdirilən Bank Xidmətlərindən internet vasitəsilə istifadə edilməsini təmin etmək məqsədilə bağlanmış Müqavilədir.

1.82. **myAccess Veb Səhifə** - Bankın <https://myaccess.az> ünvanlı veb səhifəsidir;

1.83. **myAccess Mobil Tətbiqi** - Bank Xidmətlərindən mobil telefonda internet vasitəsilə istifadə edilməsini təmin etmək məqsədilə Müştəri üçün yaradılmış elektron proqram təminatıdır.

1.84. **myCard** – Müvafiq Ərizədə müəyyən olunan faiz dərəcəsinə uyğun olaraq Minimal hesab qalığı və ondan artıq vəsait üçün faizlər hesablamaq və Müştəriyə ödəmək imkanı verən Kartdır. Kart Hesabında Minimal hesab qalığından az vəsait olduqda həmin pul vəsaiti üzrə faizlər hesablanmır və Müştəriyə ödənilmir. myCard üzrə Ərizədə Minimal hesab qalığı nəzərdə tutulmadığı təqdirdə faizlər Ərizədə müəyyən olunan faiz dərəcəsinə uyğun olaraq müsbət hesab qalığı üçün hesablanır. Bank müvafiq Ərizədə qeyd olunan faiz dərəcəsinə birtərəfli qaydada artırma və ya azalda bilər.

1.85. **myGoal** - Müştəri tərəfindən Ərizədə göstərilən şərtlərlə istənilən zaman artırıla bilən və Əmanət Müddəti qurtardıqdan sonra Müştəriyə verilməsi şərtləndirilmiş Əmanətdir.

1.86. **Pərakəndə (nağd) kredit barədə Müqavilə** - Ərizə və Ümumi Şərtlər əsasında rəsmiləşdirilən Müqavilədir. Pərakəndə (nağd) kredit barədə Müqavilə əsasında Bank aksept etdiyi

Kredit Ümumi Şərtlərlə razılaşdırılmış qaydada Müştəriyə verməyi, Müştəri isə Kredit və Kredit Faizini Banka qaytarmağı öhdəsinə götürür. Pərakəndə (nağd) kredit barədə Müqavilədə Kredit Limiti, Kreditin Maksimum Faiz Dərəcəsi və Kredit Limitinin Müddəti müəyyən edilir. Müştəriyə Kredit Limiti və Kreditin Maksimum Faiz Dərəcəsi çərçivəsində və Kredit Limitinin Müddəti ərzində Ümumi Şərtlərlə razılaşdırılmış qaydada bir və ya bir neçə Kredit verilə bilər.

1.87. **Növbəti Əmanət** - Əmanət Planına uyğun olaraq Müştərinin yerləşdirməli olduğu əlavə Əmanət.

1.88. **OK Kart üzrə Komissiya haqq** –Kredit Limiti çərçivəsində Kredit(lər)dən istifadə üçün OK Kart üzrə Komissiya haqq Cədvəli əsasında hesablanan pul məbləğidir.

1.89. **OK Kart üzrə Komissiya haqq Cədvəli** – tətbiq olunduğu təqdirdə Kart Krediti Müqaviləsi üzrə müvafiq Ərizədə razılaşdırılan OK Kart üzrə Komissiya haqqın hesablanması üçün ödəniş haqları cədvəlidir

1.90. **Overdraft** – Kart Hesabında olan pul vəsaiti Kartdan istifadə etməklə aparılan Əməliyyat(lar) üçün kifayət etmədikdə, həmin Əməliyyat(lar)ın icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin Müqavilə ilə razılaşdırdığı təqdirdə Bank tərəfindən ödənilməsidir.

1.91. **Ödəniş Kartı** (və yaxud "Kart") – nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi məqsədilə Kart Hesabında olan pul vəsaitindən istifadə etmək üçün verilən ödəniş alətidir.

1.92. **Ödəniş Planı** –Kredit və Girov barədə qarışıq Müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla Müştəri və Bank arasında razılaşdırılmış ödənişlərin qrafikidir.

1.93. **Ödəniş Tarixi** – Kart Krediti Müqaviləsi üzrə müvafiq olaraq Ərizə, SMS və ya myAccess vasitəsilə razılaşdırılan ödəniş tarixidir.

1.94. **POS-Terminal** – Kart vasitəsilə Əməliyyat(lar)ın aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq və ya program təminatıdır.

1.95. **Proloqasiya Seçimi** – Əmanət Hesabı Müqaviləsinin müddətinin uzadılması imkanındır.

1.96. **Prosesinq Şirkəti** – Kartlardan istifadə etməklə aparılan Əməliyyat(lar) haqqında məlumatların toplanmasını, emalını və ötürülməsini, həmçinin Kartların Emissiyasına və Ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən təşkilat/Ödəniş Sistemidir.

1.97. **Sərbəst Əmanət** – Əmanət məbləğinin yalnız Minimum Balans Məbləğindən ibarət olduğu və Əmanət Faizlərinin yalnız Əmanət Hesabındakı Minimum Balans Məbləği üçün hesablandığı Əmanətdir.

1.98. **Sığorta Hadisəsi** - Bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud Qanunvericiliyə müvafiq olaraq Əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya Müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının maliyyə bazarları tənzimləyicisi tərəfindən təsdiq edilməsidir.

1.99. **Skimming** – Kartın maqnit lentində əks olunan məlumatların köçürülməsi məqsədilə qanunsuz kart oxuyucusunun ödəniş terminalına quraşdırılması və məlumatların oxunmasıdır.

1.100. **SMS** – mobil rabitə operatorlarının təqdim etdiyi qısa mesaj xidməti.

1.101. **SMS məlumatlandırma xidməti** – Bankın Telefona SMS göndərməklə Kart vasitəsilə aparılan Əməliyyat(lar) barədə Kart İstifadəçisini məlumatlandırma xidmətidir.

1.102. **Stop-list** – Əməliyyat(lar)ın aparılması qadağan edilmiş Kartların siyahısıdır.

- 1.103. **Şəxsi Eyniləşdirmə Nömrəsi** (bundan sonra "PIN-kod") – Bank tərəfindən Müştəriyə və ya Müştəri tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və Kartla Əməliyyat(lar)ın həyata keçirilməsi zamanı Kart İstifadəçisinin tanınmasında istifadə olunan gizli şifrədir.
- 1.104. **Şifrə** - myAccess Xidmətindən istifadə zamanı Müştərinin Eyniləşdirməsi üçün istifadə olunan simvolların unikal ardıcılığıdır. Şifrə dəfələrlə istifadə üçün nəzərdə tutulub və Müştərinin özü tərəfindən dəfələrlə dəyişdirilə bilər.
- 1.105. **Tariflər** – Valyuta Məzənnələri istisna olmaqla, Müqavilədə nəzərdə tutulmuş xidmət haqları, o cümlədən faizlər, komisyon haqlar və digər ödəniş şərtləridir. Tariflər Bankın İnternet Səhifəsində yerləşdirilir.
- 1.106. **Telefon** – Müştərinin Ərizədə qeyd etməklə, myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqi üzərindən qeydiyyatdan keçərkən müvafiq olaraq myAccess Veb Səhifəsi və myAccess Mobil Tətbiqinə daxil etməklə, habelə Bankın texniki imkanları çərçivəsində birtərəfli qaydada müəyyən etdiyi digər formada bəyan etməklə Bankla əlaqə qurulması, habelə Bankın Müqavilə üzrə SMS-dən istifadə etməklə bildiriş, xəbərdarlıq və digər formada müraciətləri göndərməsi üçün Banka təqdim etdiyi, onun adına rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq Müştərinin istifadəsində olan mobil telefon nömrəsidir. Müştəri, Bankı əvvəlcədən məlumatlandırmaqla Telefonu dəyişdirə bilər, bu şərtlə ki, müvafiq dəyişiklik Bank tərəfindən qəbul olunsun. Telefonun onun adına rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, Müştəri, Banka təqdim etdiyi Telefonun onun istifadəsində olduğunu təsdiq edir və Telefon vasitəsilə edilən hərəkətlər üçün tam məsuliyyət daşıyır.
- 1.107. **Texniki (icazə verilməmiş) overdraft** – Tərəflər arasında Overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, Kart İstifadəçisi tərəfindən Kart vasitəsilə Kart Hesabında olan vəsaitdən artıq məbləğdə Əməliyyat(lar)ın aparılmasıdır.
- 1.108. **Təsərrüfat Subyekt**i - Ekvayerlə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün Kartları ödəniş vasitəsi kimi qəbul edən şəxsdir.
- 1.109. **Tərəf** - Bank və Müştərinin Müqavilədə ayrı-ayrılıqda adlandırılmasıdır.
- 1.110. **Tərəflər** - Bank və Müştərinin Müqavilədə birlikdə adlandırılmasıdır.
- 1.111. **Valyuta Məzənnəsi** – Bankın müəyyən etdiyi, Azərbaycan manatının xarici valyutalara qarşı mübadilə məzənnələridir. Valyuta Məzənnələri Bankın İnternet Səhifəsində yerləşdirilir.
- 1.112. **Yeni Oferta** – Bank Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Kredit Limiti çərçivəsində Müştərinin növbəti Kredit sifariş(lər)ini Müştərinin müvafiq Kredit sifarişindən fərqlənən başqa şərtlərlə bağlamağa razılıq verdiyi təqdirdə belə razılıq Bankın həmin Kredit sifarişindən imtinası və eyni zamanda Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Kredit Limiti çərçivəsində Bankın yeni təklifi sayılır.
- 1.113. **Yığım Əmanəti** – Əmanət Planına uyğun olaraq yerləşdirilən və Əmanət Müddəti qurtardıqdan sonra Müştəriyə verilməsi şərtləndirilmiş Əmanətdir.
- 1.114. **Yığım Əmanəti üzrə Bonus** - Əmanət Planına uyğun olaraq Hədəf Əmanət Bankda yerləşdirildiyi və aylıq ödənişlərin Əmanət Planına uyğun ödənilməsi halında Bitmə Tarixində Müştəriyə ödənilən mükafat.

2. ÜMUMİ MÜDDƏALAR

- 2.1. Müqavilə qüvvəyə mindiyi andan Bankın İnternet Səhifəsində sonuncu tarixə yerləşdirilmiş Ümumi Şərtlər və Tariflər, o cümlədən onlara əlavə və dəyişikliklər Müqavilənin tərkib hissəsinə çevrilir.
- 2.2. Müqavilənin bağlanması Tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən Ümumi Şərtlərin, Məlumatlandırma Formasının, Tariflərin və Valyuta Məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir.
- 2.3. Ayrı-ayrı Bank Xidmətlərini almaq üçün Müştəri müvafiq Ərizəni Banka təqdim etməlidir.
- 2.4. Müştərinin Bank Xidmətlərindən istifadə hüququ Ərizənin Akseptini aldığı andan, yəni Müqavilənin bağlandığı andan yaranır.
- 2.5. Müştəri Ərizəni, habelə Ərizəyə hər hansı bir dəyişikliyi kağız daşıyıcıda şəxsən imzalamaqla, habelə Bank tərəfindən kağız daşıyıcıda imzalanması tələb edilmədiyi müddətcə myAccess üzərindən və ya Telefon üzərindən SMS göndərməklə Analıq İmza və ya gücləndirilmiş elektron imza vasitəsilə, habelə Müqavilədə qeyd edildiyi hallarda digər vasitələrlə təsdiqləməklə Banka təqdim edə bilər.
- 2.6. Ərizənin, habelə Ərizəyə hər hansı bir dəyişikliyin Bank tərəfindən Bankın səlahiyyətli nümayəndəsinin imzası və Bankın möhürü ilə, habelə Bank tərəfindən gücləndirilmiş elektron imza, Banka məxsus 8151 nömrəli telefondan göndərilən SMS, habelə Müqavilədə qeyd edildiyi hallarda digər vasitələr ilə təsdiq edilməsi Bankın Aksepti hesab edilir.
- 2.7. Müqavilə ilə nəzərdə tutulmayan bank xidmətlərinin göstərilməsi Bank və Müştəri arasında bağlanmış müvafiq ayrıca müqavilələrlə tənzimlənir.
- 2.8. Müqavilə Bankla Müştəri arasında qüvvədə olan müqavilələrin şərtlərini dəyişdirmir və onlara təsir etmir.
- 2.9. Müştərinin göstərilən xidmətlərə görə Banka ödəməli olduğu xidmət haqqının məbləği və ödəniş şərtləri Ərizədə və/və ya Bankın İnternet Səhifəsində yerləşdirilən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Tariflərdə göstərilir.
- 2.10. Müqavilədə və ya Tərəflərin digər razılığına başqa qayda müəyyən edilmədiyi müddətcə bu Müqavilənin 2.12-ci bəndinə uyğun olaraq göndərilən bildirişlər istisna olmaqla Müqavilə ilə əlaqədar və ya bu Müqaviləyə müvafiq surətdə Müştəriyə təqdim olunan bütün digər bildirişlər yazılı şəkildə tərtib olunduqda və sifarişli məktubla və ya Ərizədə nəzərdə tutulan Telefona qısa mesaj (SMS) və ya elektron poçt ünvanına elektron poçt göndərməklə və yaxud myAccess üzərindən bildiriş göndərməklə habelə Ərizədə nəzərdə tutulan ünvanda Müştəriyə şəxsən təqdim etməklə çatdırıla bilər.
- 2.11. Bank, Məlumatlandırma Formasını Bankın İnternet Səhifəsində yerləşdirməklə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Müqavilə bağlanmazdan əvvəl və Əməliyyatın icrasından əvvəl Müştəriyə verilməli məlumatlara Müştərinin əlçatanlığını təmin edir.
- 2.12. Bank, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Əməliyyatın icrasından sonra Müştəriyə verilməli məlumatları aşağıdakı ödənişsiz üsullardan birini birtərəfli qaydada və öz mülahizəsinə uyğun olaraq seçməklə Müştəriyə təqdim edir:
- 2.12.1. myAccess Veb Səhifəsi üzərindən;

2.12.2. myAccess Mobil Tətbiqi üzərindən;

2.13. Bank, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini nəzərə almaqla aşağıdakı hallarda Müştərinin müraciəti əsasında Xidmətlərə dair məlumatları Tariflərdə nəzərdə tutulmuş xidmət haqqını tutmaq və ya Müştəridən tələb etməklə Bankın daxili qaydalarına uyğun olaraq təqdim etmək hüququna malikdir:

2.13.1. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutularlardan əlavə məlumat təqdim olunduqda;

2.13.2. Ümumi Şərtlərlə müəyyən edildiyindən daha tez dövrilikdə məlumat təqdim olunduqda;

2.13.3. Ümumi Şərtlərin 2.12-ci bəndində nəzərdə tutulmayan əlaqə vasitəsilə məlumat təqdim olunduqda.

2.14. Müqavilənin digər bəndlərindən asılı olmayaraq Bank, ona məxsus olan ödəniş terminalları vasitəsilə aparılan Əməliyyatların məbləğini bu Müqavilə və Bankın daxili qaydalarına uyğun olaraq növbəti 5 (beş) İş Günü ərzində həmin Əməliyyat üzrə ekvayer ödəniş xidməti təchizatçısına və ya vəsait alanın hesabları Bankda olduqda vəsait alanın hesabına köçürür.

3. CARİ HESABLAR

3.1. Cari Hesab açılması üçün hesabın valyutası və hesabla bağlı digər zəruri məlumatlar müvafiq Ərizədə nəzərdə tutulur. Bank Cari Hesabın açılması üçün Müştəridən Qanunvericilikdə nəzərdə tutulmuş əlavə sənədləri və məlumatları təqdim etməsini, habelə eyniləşdirmə üsullarından istifadə edərək Bankla əlaqə yaratmasını tələb edə bilər.

3.2. Cari Hesab müvafiq Ərizə imzalandıqdan və Bankın Müqaviləyə uyğun olaraq tələb etdiyi bütün sənəd və məlumatlar Banka təqdim edildikdən, habelə Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq eyniləşdirmə üsulları həyata keçirildikdən sonrakı 5 (beş) İş Günü ərzində açılır. Bank Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq həyata keçirilən eyniləşdirmə üsullarının nəticələrinə uyğun olaraq Cari Hesabın açılmasından imtina etmək hüququna malikdir.

3.3. Məsafədən Cari Hesabın açılması üçün yeni Müştərinin təqdim etdiyi Ərizə Müştəri tərəfindən imzalanmalıdır. Müqavilənin məqsədləri üçün müvafiq Ərizə Analox İmza və ya gücləndirilmiş elektron imza ilə də imzalana bilər.

3.4. Bank, bu Müqaviləyə uyğun olaraq Ərizədə razılaşdırılan və yaxud Tariflərə əlavə edilən və ya Müştəriyə bildirilən Əməliyyat Limit(lər)i tətbiq edir. Eyni zamanda, Əməliyyat Limitləri Qanunvericilikdə nəzərdə tutulduğu təqdirdə Bank, həmin Əməliyyat Limitlərini Müştəriyə bildirmədən tətbiq edə bilər.

3.5. Cari Hesab üzrə Əməliyyatlar aparıldıqda Müştəriyə Cari Hesabdan Çıxarışlar verilir. Müştəriyə myAccess üzərindən təqdim edilən Hesabdan Çıxarışlar Bank tərəfindən kağız formada təqdim edilmiş Hesabdan Çıxarışlarla eyni hüquqi qüvvəyə malikdir. Müştəri Cari Hesabdan Çıxarışı aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində öz iradəni Banka bildirmirsə, Cari Hesabdan Çıxarış barədə Müştərinin etirazının olmaması hesab edilir.

3.6. Cari Hesabdan vəsaitin köçürülməsi Müştərinin yazılı sərəncamları və (və ya) Elektron Ödəmə Tapşırıqları əsasında aparılır. Müştərinin bu Ümumi Şərtlərdə əks olunan sərəncamları da

Müştərinin kağız daşıyıcısında formalaşdırılaraq şəxsən imzalanan yazılı sərəncam - ödəniş tapşırığı hesab olunur.

3.7. Bank, Müştərinin yazılı sərəncamları və (və ya) Bankın texniki imkanları çərçivəsində mümkün olduqda Elektron Ödəmə Tapşırıqları əsasında Qanunvericiliyə uyğun olaraq Əməliyyatları dövrü olaraq həyata keçirə bilər. Müştərinin yazılı sərəncamında və (və ya) Elektron Ödəmə Tapşırığında başqa qayda nəzərdə tutulmadığı təqdirdə dövrü Əməliyyatlar müddət məhdudiyyəti tətbiq edilmədən həyata keçirilə bilər.

3.8. Cari Hesabdan vəsaitin köçürülməsi və (və ya) verilməsi haqqında Müştərinin adından sərəncam verən şəxslərin siyahısı, orada birinci və/və ya ikinci imzaya malik iki və ya daha çox şəxsin imzası qeyd olunduqda, həmin imzaların istifadəsi qaydası müvafiq olaraq Müştəri tərəfindən Banka təqdim olunmuş imza nümunəsi vəərəqəsində müəyyən olunur. Müştəri Cari Hesabın fəaliyyəti dövründə hesab üzrə sərəncam hüququnu başqa şəxslərə həvalə etdikdə, həmin şəxslərin imzaları notariat qaydasında təsdiq olunmuş etibarnamə və ya Müştərinin ərizəsi əsasında Bank tərəfindən imza nümunəsi vəərəqəsində təsdiq olunur. Şəxsin və ya təqdim edilən sənədin etibarlılığına, habelə şəxsin hüquqi fəaliyyət qabiliyyətinə şübhə yarandığı halda bank imza nümunəsi vəərəqəsinin notariat qaydasında təsdiqini tələb edə bilər.

3.9. Cari Hesab üzrə bütün Əməliyyatlar Əməliyyat Limit(lər)i nəzərə alınmaqla həmin hesabda olan vəsait qalığı həcmində və Qanunvericilikdə müəyyən olunmuş limitlər çərçivəsində aparılır. Cari Hesabda pul vəsaitinin olmamasına baxmayaraq, Bank öz mülahizəsinə əsasən Əməliyyatları həyata keçirməklə Cari Hesabı kreditləşdirə bilər və Bank bu cür ödənişi həyata keçirdiyi gündən Müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.

3.10. Cari Hesab hazırkı Ümumi Şərtlərin 3.9-cu bəndinə uyğun olaraq kreditləşdirildikdə Müştəri həmin hesabın kreditləşdirildiyi (mənfi balans yarandığı) tarixdən etibarən borcun 10 (on) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Cari Hesabın kreditləşdirilməsi nəticəsində yaranmış borc 10 (on) iş günü ərzində Banka qaytarılmadıqda, hesabın kreditləşdirildiyi tarixdən yaranmış borc üzrə Bank Müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablaya və tələb edə bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən gec 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir.

3.11. Cari Hesabdakı pul vəsaiti Qanunvericiliklə müəyyən edilmiş ardıcılıqla silinir.

3.12. Müştəri ödəniş əməliyyatını müvəffəqiyyətlə başa çatdırmaq məqsədilə, Müştəriyə aid fərdi və ya Bank sirri təşkil edən məlumatların Bank tərəfindən kontragent ödəniş xidməti təchizatçısı və/və ya müvafiq ödəniş sistemi iştirakçısı/operatoruna verilməsinə və bu məqsədlə transsərhəd ötürülməsinə öz razılığını bildirir.

3.13. Bank Cari Hesab üzrə Əməliyyatları Qanunvericiliyə və bank praktikasına uyğun olaraq aparmağı öhdəsinə götürür.

3.14. Bank Müştərinin Cari Hesabına daxil olan bütün pul vəsaitlərinin saxlanmasına və təhlükəsizliyinə təminat verir.

3.15. Bank, Müştərinin xeyrinə Banka bu məqsədlə daxil olan pul vəsaitlərini Qanunvericilikdə nəzərdə tutulan qaydada Müştərinin Cari Hesabına mədaxil edir. Müştərinin xeyrinə daxil olan pul vəsaitinin valyutası Müştərinin Cari Hesabının valyutasından fərqli olduğu təqdirdə Bank həmin pul vəsaitini bu Müqaviləyə və Bankın daxili qaydalarına uyğun olaraq konvertasiya edərək növbəti 5 (beş) Əməliyyat Günü ərzində Cari Hesaba mədaxil edir.

- 3.16. Bank, Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, pul vəsaitini Müştəridən qəbul etməyi, ona və ya onun sərəncamı ilə üçüncü şəxslərə verməyi öz öhdəsinə götürür.
- 3.17. Bank Cari Hesabda olan pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə həmin pul vəsaitindən istifadə etmək hüququna malikdir.
- 3.18. Müvafiq Ərizədə başqa qayda razılaşdırılmadığı təqdirdə, Bank, Müştərinin Cari Hesabındakı pul vəsaitindən istifadə etməyə görə ona faizlər ödəmir.
- 3.19. Bank Cari Hesab, həmin hesab üzrə Əməliyyatlar və qalıqlar, habelə Müştəri haqqında məlumatların, o cümlədən Müştərinin adı və ünvanı haqqında məlumatların sirrinə təminat verir və Qanunvericiliyin tələblərinə uyğun olaraq onu qorumağı öhdəsinə götürür.
- 3.20. Bank Müştərinin Müqavilə və ya istənilən digər öhdəlikləri üzrə Banka ödəməli olduğu vəsaiti, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqını və bank hesabına Bank və ya üçüncü şəxslər tərəfindən səhvən mədaxil edilmiş/köçürülmüş məbləğləri, habelə reqres qaydada Bankın tələb etdiyi və ya tələb hüquqları Banka güzəşt edilən məbləğlər də daxil olmaqla Banka çatası istənilən vəsaiti Müştərinin Bankdakı hesablarından birtərəfli qaydada akseptsiz şəkildə öz xeyrinə silmək və/və ya bu məqsədlə Müştərinin Banka ödəməli olduğu vəsaiti Müştərinin Bankda olan istənilən hesabından Müştərinin Bankda olan digər hesabına köçürmək hüququna malikdir. Bu bənd üzrə hesabdan silinən vəsaitin valyutası icra edilməli öhdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə Bankın mülahizəsinə uyğun olaraq silinmənin icra edildiyi tarixə olan Valyuta Məzənnəsi əsasında və ya silinmənin icra edildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi mübadilə məzənnəsi əsasında həyata keçirilir.
- 3.21. Cari Hesabdan istifadə etməklə Cari Hesab üzrə Cari Hesabın valyutasından fərqli valyutada Əməliyyatlar aparıldıqda Əməliyyat Tarixinin Valyuta Məzənnəsi Əməliyyatın işləndiyi tarixin Valyuta Məzənnəsindən fərqli ola bilər. Məzənnə fərqinə görə yaranmış hər hansı bir borc Müştəri tərəfindən mübahisələndirilə bilməz və həmin borc Cari Hesabdan Bankın xeyrinə tutulacaq. Həmçinin, bu halda məzənnə fərqinə görə Əməliyyatın məbləğində yaranmış hər hansı bir fərqə görə Bank məsuliyyət daşıyır.
- 3.22. Bank, Müştərinin Bankda olan istənilən hesabındakı pul vəsaiti özünün və ya üçüncü şəxslərin öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov qoyulduqda və həmin öhdəliklər vaxtında və lazımı qaydada icra edilmədikdə yaranmış borc məbləğində vəsaiti Müştərinin istənilən hesabından birtərəfli qaydada öz xeyrinə silmək hüququna malikdir.
- 3.23. Müştəri onun hesabına səhvən mədaxil edilmiş məbləği Banka qaytarmaqdan hər hansı şəkildə yayındıqda Bank, həmin vəsaitin vaxtında qaytarılmamasına və ya istifadə edilməsinə görə müvafiq pul vəsaitləri geri qaytarılana qədər hər təqvim günü üçün səhvən mədaxil edilmiş məbləğin 0,1 (sıfır tam onda bir) faizi həcmində cərimə hesablamaq hüququna malikdir. Bank tətbiq olunduğu təqdirdə hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Müştərinin Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsinə Müştəridən tələb edir.
- 3.24. Müştəri, Müqavilə və Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, Cari Hesab üzrə qeyri məhdud sərəncam vermək hüququna malikdir.
- 3.25. Müştəri, 50 000 (əlli min) AZN və ya onun ekvivalentindən daha yüksək məbləğdə nağdlaşdırma əməliyyatı (nağd pulun çıxarılması) həyata keçirəcəyi təqdirdə Bankı 1 (bir) İş Günü əvvəlcədən məlumatlandırmalıdır. Müştəri, Ümumi Şərtlərin bu bəndinin tələblərini pozduğu

təqdirdə Bank Müştərinin ilk tələbi ilə hesabdən çıxarılacaq nağd pulun ən azı 25 (iyirmi beş) faizini dərhal, qalan hissəsini isə ən gec növbəti 5 (beş) İş Günü müddətində Müştəriyə təqdim edir.

3.26. Bank üçüncü banklar, digər ödəniş xidməti təchizatçıları və Ödəniş Sistemlərinin səhvi nəticəsində Əməliyyatların icrasının gecikməsi və ya lazımi qaydada icra olunmaması səbəbindən Müştərinin üzləşdiyi itkilərə görə məsuliyyət daşımır.

3.27. Bank onun təqsiri olmadan hər hansı səbəbdən aparılması mümkün olmayan və (və ya) gecikən Əməliyyatlara görə məsuliyyət daşımır.

3.28. Müştəri Banka əvvəllər təqdim etdiyi məlumatlarla bağlı olan bütün dəyişikliklər haqqında dərhal, lakin hər bir halda müvafiq dəyişiklik baş verdiyi gündən sonrakı İş Günündən gec olmayaraq Banka yazılı qaydada məlumat verməlidir.

3.29. Məsafədən Cari Hesab açmış Müştəri Bankın inzibati binasında Cari Hesab üzrə Əməliyyat aparmaq istədikdə müvafiq olaraq imza nümunəsi vərəqəsini də Banka təqdim etməlidir.

3.30. Müştəri, Qanunvericilikdən irəli gələn hallarda, habelə pul vəsaitlərinin qeyri-sağlam xarakterli Əməliyyat(lar)da, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində istifadə edilmədiyinə əmin olmaq məqsədilə Bankın tələb etdiyi hallarda öz pul axını, maliyyə mənbələri, benefisiar mülkiyyətçi, o cümlədən icrası nəzərdə tutulan Əməliyyat(lar)ın təyinatına dair məlumatları Bankın ilk tələbi ilə ona təqdim etməli, həmçinin tələb olunan sorğu anketini doldurmalıdır.

3.31. Cari Hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda Bank, Müştərinin razılığı alınmadan həmin vəsaiti göndərən şəxsə ödənişin məbləğindən bank xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla geri qaytarmaq hüququna malikdir. Bankın həmçinin bank xidmət haqlarını və pul vəsaitini göndərənə geri qaytarılması ilə bağlı çəkdiyi digər xərcləri Müştərinin istənilən bank hesabından akseptsiz qaydada birtərəfli olaraq silmək hüququ vardır.

3.32. Bankın səlahiyyətli nümayəndələrinin hesablarla əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq, eləcə də Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq lazımi məlumat və ya sənədlərin təqdim edilmədiyi halda hesablar üzrə əməliyyatları dayandırmaq hüququ vardır.

3.33. Bank dövlət orqanlarının Azərbaycan Respublikasının qanunvericiliyə uyğun tələblərinə əsasən, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericilikdə göstərilən hallarda əməliyyatların icrası Bank tərəfindən birtərəfli qaydada dayandırılır və Cari Hesabdakı vəsaitlər dondurulur.

3.34. Bank, Əməliyyatın Avtorizasiya edilməsindən asılı olmayaraq birtərəfli qaydada aşağıdakı hallarda müvafiq Əməliyyatın icra edilməsindən (müvəqqəti və ya birdəfəlik olaraq) imtina etmək və/və ya Əməliyyatın məbləğini dondurmaq və/və ya Əməliyyatı onun icrası üçün təşəbbüs göstərmiş ödəyiciyə geri qaytarmaq hüququna malikdir:

3.34.1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə dair şübhələr olduqda;

3.34.2. Bank tərəfindən yüksək riskli ölkə olaraq müəyyən edilmiş ölkələrdə, habelə Ermənistanda emissiya edilmiş ödəniş alətləri vasitəsilə və ya həmin ölkələrdən həyata keçirilən Əməliyyatlar;

3.34.3. Siyahısı Bank tərəfindən müəyyən edilən yüksək riskli mallar, xidmət və işlərin təqdim

edilməsi ilə əlaqədar Əməliyyatlar;

3.34.4. Üçüncü banklar, digər ödəniş xidməti təchizatçıları və ya Ödəniş Sistemlərinin səhvi, habelə hər hansı bir hərəkət və ya hərəkətsizliyi nəticəsində Əməliyyatın icra edilə bilmədiyi halda;

3.34.5. Bu Müqavilə üzrə Banka çatası hər hansı bir vəsaitin Müqavilədə nəzərdə tutulan müddət ərzində Banka təqdim edilmədiyi halda;

3.34.6. Əməliyyat Limitləri pozulduqda və ya Əməliyyatın icrası ilə pozulacağı təqdirdə;

3.34.7. Əməliyyatın icrası Qanunvericiliyin, bu Müqavilənin, Prosessinq Şirkəti və ya Ödəniş Sistemlərinin qaydalarını, habelə Bankın daxili qaydalarını pozacağı təqdirdə;

3.34.8. Əməliyyatın dələduzluq məqsədi daşmasına və ya səlahiyyəti olmayan şəxs tərəfindən icra olunmasına dair Bankın şübhələri olduqda.

3.35. Müştəri Cari Hesab Müqaviləsini Banka müvafiq ərizə təqdim etməklə birtərəfli qaydada ləğv edə bilər.

3.36. Bank Cari Hesab Müqaviləsini aşağıdakı hallarda məhkəməyə müraciət etmədən birtərəfli qaydada ləğv edə bilər:

3.36.1. Məsafədən açılmış Cari Hesab üzrə Qanunvericiliklə müəyyən olunmuş Əməliyyat Limit(lər)i aşılıqda;

3.36.2. Müştərinin vergi uçotundan çıxarılması barədə vergi orqanının məlumatı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı daxil olduqda;

3.36.3. Hesabda saxlanan pul vəsaitinin məbləği 365 gün ərzində 10 AZN və ya onun ekvivalentindən az olduqda;

3.36.4. Son 1 (bir) il ərzində Cari Hesab üzrə Müştəri tərəfindən Əməliyyat aparılmadıqda;

3.36.5. Cari Hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyi şübhəsi olduqda;

3.36.6. Müştəri öz pul axını və maliyyə mənbələrinə, habelə benefisiar mülkiyyətçiyə dair məlumatları, o cümlədən bu Müqavilənin 3.28-ci və ya 3.30-cu bəndinə uyğun olaraq tələb edilən digər məlumatları Bankın ilk tələbi ilə təqdim etmədikdə və ya sorğu anketini doldurmadıqda;

3.36.7. Müştəri və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilinmədikdə, Müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda, habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün olmadıqda;

3.36.8. Müştərinin Banka yanlış məlumat verdiyi aşkar edildikdə, habelə özü barəsində saxta, düzgün olmayan sənədlər təqdim etdikdə və ya Bankı digər formada aldatdıqda;

3.36.9. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda və qaydada.

3.37. Cari Hesab Müqaviləsinin ləğv edilməsi Müştərinin Cari Hesabının bağlanması üçün əsasdır.

3.38. Bank, Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Cari Hesabın açılmasından imtina edildiyi, Cari Hesab üzrə əməliyyatlar dayandırıldığı, Cari Hesabdakı vəsaitlər dondurulduğu və ya Cari Hesab bağlandığı gün Müştəriyə bu barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verir.

3.39. Cari Hesab bağlandıqda Cari Hesabdakı pul vəsaiti Müştəriyə verilir və ya onun göstərişi ilə müvafiq yazılı ərizəsi əsasında başqa hesaba köçürülür.

3.40. Hesabın qalığı Müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və Müştəriyə bu barədə yazılı (elektron və ya kağız daşıyıcıda)

məlumat verilir.

3.41. Məsafədən Cari Hesab açılması barədə şərtlər Qanunvericilikdə nəzərdə tutulmuş çərçivədə və Bankın texniki imkanları yol verdiyi təqdirdə tətbiq olunur.

3.42. Əmanət Hesabı və Kartlara dair ayrı qayda nəzərdə tutulmamışdırsa, Ümumi Şərtlərin Cari Hesaba dair müəyyən olunmuş qaydaları Əmanət Hesabı və Kart Hesabı üzrə Bank ilə Müştərinin münasibətlərinə də tətbiq olunur.

4. myAccess XİDMƏTİ

4.1. myAccess Xidmətinin Göstərilməsi haqqında Müqavilənin xüsusi (mühüm) şərtləri myAccess Xidməti barədə Ərizədə qeyd edilir, habelə Müştəri myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqi vasitəsilə qeydiyyatdan keçərkən müvafiq olaraq myAccess Veb Səhifəsi və myAccess Mobil Tətbiqinə daxil edilir.

4.2. Müştəri Cari Hesab Müqaviləsi, Kart Hesabı Müqaviləsi və (və ya) Əmanət Hesabı Müqaviləsi bağlamaqla eyni zamanda myAccess Xidməti barədə Ümumi Şərtləri qəbul etdiyini bəyan etmiş hesab olunur və Bankın texniki imkanları yol verdiyi təqdirdə bu Ümumi Şərtlərdə müəyyən olunmuş şərtlərlə myAccess Xidmətindən istifadə hüququ əldə edir.

4.3. myAccess Xidmətindən yalnız Müştərinin özü istifadə etmək hüququna malikdir.

4.4. Bank myAccess vasitəsi ilə Müştəriyə aşağıdakı xidmətlərin həyata keçirilməsini təmin edəcək:

4.4.1. Müştərinin bank hesabları üzrə qanunvericiliklə icazə verilən istənilən Əməliyyat(lar)ın aparılması;

4.4.2. Bank Xidmətlərinə dair mülki-hüquqi əqdlərin Analox İmza, həm də Asan İmzadan istifadə etməklə bağlanması;

4.4.3. Bankla sənəd və məlumat mübadiləsi;

4.4.4. Banka Elektron Sifarişlərin təqdim edilməsi;

4.4.5. Elektron Ödəniş Tapşırığının təqdim edilməsi.

4.5. Bank istənilən vaxt Müştəridən myAccess Xidməti vasitəsi ilə təqdim edilən sənədlərin kağız daşıyıcıda olan əslini tələb etmək hüququna malikdir. Bu zaman sənədlərin təqdim edilməməsi Əməliyyatdan imtina üçün əsasdır.

4.6. Bank müvafiq Ərizəni Aksept etdikdən, habelə Müştəri myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqi vasitəsilə qeydiyyatdan keçdiyi təqdirdə müvafiq qeydiyyat tamamlandıqdan sonra gələn ilk İş Günündən gec olmamaq şərti ilə Müştərinin myAccess Xidmətindən istifadə etməsini təmin edir.

4.7. myAccess Xidməti barədə Ərizəni Aksept etmək vasitəsilə qeydiyyatdan keçməklə myAccess Xidmətindən istifadə etmək üçün:

4.7.1. Müştəri Ərizədə qeyd olunmuş Loginini və Telefonunu myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqində qeyd edir;

4.7.2. myAccess Xidmətindən istifadə etmək üçün Bank Müvəqqəti Şifrəni SMS vasitəsi ilə Telefona göndərir;

4.7.3. myAccess Xidmətindən istifadə etmək üçün Müştəri ilk dəfə Login və Müvəqqəti Şifrəni daxil etməlidir. Bundan dərhal sonra Müvəqqəti Şifrənin dəyişdirilməsi tələb edilir və Müvəqqəti Şifrə Müştərinin seçdiyi Şifrə ilə əvəz olunur.

- 4.8. Digər Bank Xidmətlərindən birinin Ərizəsini Aksept etdikdən sonra myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqi vasitəsilə qeydiyyatdan keçməklə myAccess Xidmətindən istifadə etmək üçün:
- 4.8.1. Azərbaycan Respublikasının vətəndaşı olan Müştəri şəxsiyyət vəsiqəsinin fərdi indentifikasiya nömrəsini (FİN kod) və Telefonunu, Azərbaycan Respublikasının vətəndaşı olmayan Müştəri müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin nömrəsini və Telefonunu, habelə vətəndaşlığından asılı olmayaraq Müştəri Kartın nömrəsini və Telefonunu myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqinə daxil edir;
- 4.8.2. myAccess Xidmətindən istifadə etmək üçün Bank Müvəqqəti şifrəni SMS vasitəsilə Telefona göndərir;
- 4.8.3. myAccess Xidmətindən istifadə etmək üçün Müştəri Müvəqqəti Şifrəni daxil edir. Bundan dərhal sonra Müvəqqəti Şifrənin dəyişdirilməsi tələb edilir və Müvəqqəti Şifrə Müştərinin seçdiyi Şifrə ilə əvəz olunur.
- 4.9. Müştəri myAccess Veb Səhifəsi və ya myAccess Mobil Tətbiqi vasitəsilə qeydiyyatdan keçdiyi təqdirdə Müştərinin Telefonu onun Logini hesab olunur.
- 4.10. Müştəri həm Analox İmza, həm də Asan İmzadan istifadə etməklə myAccess Xidmətindən istifadə edə bilər.
- 4.11. Bank Müştəriyə myAccess Veb Səhifəsi və myAccess Mobil Tətbiqi vasitəsi ilə 24 (iyirmi dörd) saat, 151 əlaqə telefonu üzrə isə bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 22:00-dək dəstək xidməti təqdim edir.
- 4.12. Əməliyyatlar Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq həyata keçirilir.
- 4.13. myAccess Xidmətindən istifadə etməklə bağlı təhlükəsizlik üzrə tövsiyələr Bankın İnternet Səhifəsində və ya myAccess Veb Səhifəsi və myAccess Mobil Tətbiqində ümumi məlumat bölməsində yerləşdirilir.
- 4.14. Bank myAccess Xidmətindən normal istifadə olunması məqsədi ilə myAccess Veb Səhifəsi və myAccess Mobil Tətbiqinin funksionallığına təminat verir.
- 4.15. Müştəri myAccess Xidmətinin müvəqqəti məhdudlaşdırılması və ya dayandırılmasına səbəb ola biləcək texniki işlər haqqında öncədən Bankın İnternet Səhifəsində, myAccess Veb Səhifəsində və ya myAccess Mobil Tətbiqində məlumat yerləşdirməklə xəbərdar edilir.
- 4.16. Bank tərəfindən myAccess Xidməti üzrə qəbul edilmiş, icra edilmiş və icrası imtina olunmuş Elektron Ödəniş Tapşırıqlarının elektron jurnalı aparılır.
- 4.17. Müştəri myAccess Xidməti vasitəsilə aparılan Əməliyyat(lar)ın məbləğinin hesabdan silinəcəyini və bu növ Əməliyyat(lar) üzrə kağız daşıyıcıda satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.
- 4.18. Müştəri ölkə xaricində olduqda Telefonun rouminq xidmətinin aktiv olmasını təmin etməlidir. Rouminq xidməti ilə bağlı yarana biləcək problemlərə görə Bank məsuliyyət daşımır.
- 4.19. Bank myAccess Xidmətindən istifadəyə dair hər hansı əlavə və dəyişikliklər ediləcəyi təqdirdə, müvafiq xəbərdarlıqları öncədən Bankın İnternet Səhifəsində, myAccess Veb Səhifəsi və myAccess Mobil Tətbiqində yerləşdirməklə Müştərini məlumatlandırmalıdır.
- 4.20. Bankın myAccess Xidmətinin mühafizə qaydalarının pozulması təhlükəsi olduqda və ya Qanunvericiliyin tələblərinə zidd olduqda Elektron Ödəniş Tapşırığını icra etməmək hüququ var.
- 4.21. Bank profilaktik işlərin aparılması məqsədilə Müştərini əvvəlcədən xəbərdar etməklə myAccess Xidmətini müvəqqəti olaraq dayandıra bilər.

- 4.22. Aşağıda qeyd olunan hallarda Bank myAccess Xidmətindən istifadəni məhdudlaşdırmaq hüququna malikdir:
- 4.22.1. Bankın mülahizəsinə görə bu myAccess Xidmətinin mühafizəsi üçün zəruri olduqda (Şifrənin 3 dəfədən artıq yanlış daxil edilməsi və.s.);
- 4.22.2. Login və Müvəqqəti Şifrənin, Şifrənin və Birdəfəlik Şifrənin üçüncü şəxsə ötürülməsi faktı aşkar edildikdə;
- 4.22.3. myAccess Xidmətindən dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması məqsədilə;
- 4.22.4. Müştərinin ölməsi, o cümlədən xəbərsiz itkin düşmüş hesab edilməsi, ölmüş elan edilməsi, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında əsaslı məlumat əldə etdikdə;
- 4.22.5. myAccess Xidmətindən istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması qeydə alındıqda.
- 4.23. Bank aşağıdakı hallarda Elektron Ödəniş Tapşırığının icrasından imtina edə bilər:
- 4.23.1. Əməliyyatın icrası və onun üçün ödənilməli komissiyon haqqının ödənişi üçün Müştərinin hesabında kifayət qədər maliyyə vəsaiti olmadıqda;
- 4.23.2. Əməliyyat məbləği Əməliyyat Limitlərindən artıq olduqda;
- 4.23.3. Əməliyyat Qanunvericiliyə zidd olduqda;
- 4.23.4. Müştərinin Əməliyyatının sahibkarlıq fəaliyyəti ilə bağlı olduğuna şübhə yarandıqda;
- 4.23.5. Əməliyyatın həyata keçirilməsi üçün Qanunvericiliyə uyğun olaraq Müştərinin Banka əlavə sənəd və məlumatları təqdim etməsi tələb edildiyi hallarda;
- 4.23.6. Əməliyyatın rekvizitlərinin yanlış və ya natamam qeyd edilməsi, Əməliyyatın həyata keçirilmə müddətinə riayət edilməməsi hallarında.
- 4.24. Müştəri istənilən vaxt myAccess Xidmətinin göstərilməsinin dayandırılması üçün Banka müraciət edə bilər.
- 4.25. Müştəri tərəfindən son 1 (bir) il ərzində myAccess Xidmətindən istifadə edilmədiyi təqdirdə Bank myAccess Xidmətinin Göstərilməsi haqqında Müqaviləni Müştəriyə əvvəlcədən xəbərdarlıq etmədən birtərəfli qaydada ləğv edə bilər.
- 4.26. Müştəri Analox İmza və Asan İmzanın gizli saxlanılmasını təmin etmək və üçüncü şəxslərin icazəsiz istifadəsi ilə bağlı öhdəliklər üzrə tam məsuliyyət daşıyır.
- 4.27. Müştəri myAccess Xidmətinə icazəsiz girişlə bağlı şübhəsi yarandıqda dərhal Bankı məlumatlandırmalıdır. Əks halda Analox İmza və ya Asan İmzanın üçüncü şəxslər tərəfindən istifadəsi halı baş verərsə, üçüncü şəxslər tərəfindən həyata keçirilmiş Əməliyyat(lar)a görə Müştəri məsuliyyət daşıyacaq.
- 4.28. Şifrələr olan məlumat daşıyıcısının Müştəri tərəfindən qəsdən üçüncü şəxslərə verilməsi və ya Müştərinin kobud ehtiyatsızlığı nəticəsində yuxarıda qeyd olunan informasiyanın üçüncü şəxslərin əlinə keçməsi nəticəsində baş verəcək hər hansı bir zərərə görə Bank məsuliyyət daşımır.

5. KARTLAR

- 5.1. Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilə həmin müqavilə üzrə verilmiş sonuncu Kartın istifadə müddəti bitənədək etibarlıdır.

- 5.2. Kart Hesabının açılması üçün hesabının valyutası, Kartın növü, müddəti və Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilənin digər xüsusi (mühüm) şərtləri müvafiq Ərizədə qeyd edilir.
- 5.3. Müştəri Kartın istifadə müddətinin bitməsinə ən gec 15 (on beş) İş Günü qalmış Kartın yeni müddətə Emissiyası üçün Banka ərizə ilə müraciət etdikdə, Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilənin müddəti yeni Kartın istifadə müddətinin sonuna kimi uzadılır.
- 5.4. Müştəri müvafiq Ərizəni, o cümlədən Bank tərəfindən tələb olunan sənədləri Banka təqdim etdikdən və Tariflər ilə nəzərdə tutulmuş halda xidmət haqqını ödədikdən sonra 10 (on) İş Günü ərzində Kart, Müştərinin istəyinə uyğun sayda Əlavə Kart Müştəriyə və ya Müştəri tərəfindən vəkil edilmiş şəxsə təhvil verilir. Müştəri imtina etmədiyi təqdirdə Kartın təhvil verilməsi ilə eyni zamanda "3D secure"yə qoşulur və Müştəri imtina etmədiyi təqdirdə "3D secure" aktiv qalır. Müştəri, "myAccess" Mobil Tətbiqi vasitəsilə "3D secure"dən istifadənin dayandırılması üçün Banka müraciət edə bilər. Bu halda "3D Secure" tətbiq edilmədən Əməliyyatların aparılması ilə əlaqədar bütün məsuliyyəti Müştəri özü daşıyır.
- 5.5. Kart vasitəsilə bir qayda olaraq Kart Hesabında olan pul vəsaitinin məbləği həddində ödəniş edilə bilər. Müştəri Kart Hesabında Kartdan istifadə etməklə aparılan Əməliyyat(lar) üçün kifayət qədər pul vəsaitinin olmasını təmin etməlidir.
- 5.6. Kart İstifadəçisi Qanunvericilikdə və hazırkı Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada Kartdan istifadə etməklə aşağıdakı Əməliyyatları apara bilər:
- 5.6.1. Mal, iş və xidmətlərin dəyərinin ödənilməsi;
- 5.6.2. Vergi, rüsum, habelə dövlət büdcəsinə və büdcədən kənar dövlət fondlarına icbari ödənişlərin aparılması;
- 5.6.3. Valyuta mübadiləsinin aparılması;
- 5.6.4. Nağd pul vəsaitinin alınması;
- 5.6.5. Qanunvericiliyə zidd olmayan və işgüzar dövriyyədə tətbiq olunan digər Əməliyyatlar.
- 5.7. Əməliyyat məbləği Əməliyyat Limit(lər)indən artıq olduqda Bank həmin Əməliyyat(lar)ın icrasından imtina edə bilər.
- 5.8. Kart Hesabında pul vəsaiti olmadığı və ya kifayət qədər olmadığı halda Kartdan istifadə edilməklə Əməliyyat aparıldıqda Bank yaranmış borcu Müştərinin Bankda açılmış istənilən bank hesabından Bankın xeyrinə silmək hüququna malikdir.
- 5.9. Beynəlxalq ödəniş sistemləri tərəfindən Çarcbek üzrə vəsaitlər beynəlxalq ödəniş sistemlərinə geri qaytarıldıqda, həmin vəsait Çarcbek yarandığı tarixdən etibarən Müştərinin Kart Hesabından və (və ya) Bankda açılmış istənilən bank hesabından Bankın xeyrinə silmək hüququna malikdir.
- 5.10. Overdraft (Texniki Overdraft) və ya Çarcbek nəticəsində borc yarandıqda və Müştərinin bankda olan hesablarında kifayət qədər vəsait olmadıqda Bank Müştəriyə bu barədə məlumat verir və Müştəri həmin borcun 3 (üç) İş Günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir.
- 5.11. Overdraft (Texniki Overdraft) və ya Çarcbek nəticəsində yaranmış borc Ümumi Şərtlərin 5.10-cu bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank Müştəriyə müvafiq borcun yarandığı gündən etibarən illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən gec 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir.

5.12. Overdraft (Texniki Overdraft) və ya Çarcbek nəticəsində yaranmış borc və Bank tərəfindən hesablandığı təqdirdə həmin borca hesablanmış faizlər Ümumi Şərtlərin 5.11-ci bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, Bank borcun qalıq məbləğinə illik 36 (otuz altı) faiz dərəcə ilə dəbbə pulu hesablamaq hüququna malikdir. Bank tətbiq olunduğu təqdirdə hesablanmış dəbbə pulunu öz mülahizəsinə uyğun olaraq Müştərinin Bankda olan hesab(lar)ından birtərəfli qaydada akspetsiz şəkildə birtərəfli qaydada silir, və ya həmin dəbbə pulunun ödənilməsini Müştəridən tələb edir.

5.13. Overdraft (Texniki Overdraft) və ya Çarcbek nəticəsində yaranmış borc məbləği və faizlər ödənilənə qədər Bank Kartı bloklaşdırı bilər və bununla əlaqədar Bankın çəkdiyi və ya çəkməli olduğu bütün xərclər beynəlxalq ödəniş sistemlərində tətbiq olunan Tariflərə uyğun olaraq Müştəri tərəfindən Banka ödənilməlidir.

5.14. Kartdan istifadə etməklə Kart Hesabı üzrə aparılan Əməliyyatlar üzrə pul vəsaiti Əməliyyatların Reyestri Banka daxil olduqdan sonra növbəti İş Günündən gec olmayaraq Kart Hesabından silinir.

5.15. Kart Hesabının valyutasından fərqli valyutada aparılan Əməliyyatın məbləği Kartın növündən asılı olaraq VISA və ya MasterCard beynəlxalq ödəniş sistemlərinin məzənnəsi nəzərə alınmaqla Kart Hesabından Əməliyyatın məbləğinin silindi tarixə Valyuta Məzənnəsinə uyğun olaraq Kart Hesabının valyutasına konvertasiya edilir.

5.16. Beynəlxalq əməliyyatların məbləği Kartın növündən asılı olaraq VISA və ya MasterCard beynəlxalq ödəniş sistemləri ilə hesablaşmalar üçün istifadə edilən valyutaya, daha sonra isə Kart Hesabının valyutasına konvertasiya edilir.

5.17. Banka məxsus olmayan bankomat və ya digər elektron qurğular vasitəsilə Kartdan istifadə etməklə Kart Hesabı üzrə Əməliyyatlar aparıldıqda, Bankın xidmət haqqına əlavə olaraq, Kart Hesabından həmin bankomat və ya digər elektron qurğuların məxsus olduğu digər bankın xidmət haqqı tutula bilər.

5.18. Bank Müştərinin Müqavilə və ya istənilən digər öhdəlikləri üzrə Banka ödəməli olduğu vəsaiti, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqını və bank hesabına Bank və ya üçüncü şəxslər tərəfindən səhvən mədaxil edilmiş/köçürülmüş məbləğləri Müştərinin Bankdakı hesablarından birtərəfli qaydada akseptsiz şəkildəsilmək hüququna malikdir. Bankın texniki imkanları vəsaitin bilavasitə Kart Hesabından silinməsinə imkan vermədikdə Müştərinin Banka ödəməli olduğu vəsait birtərəfli qaydada akseptsiz şəkildə Müştərinin Bankda olan digər hesabına köçürmək və həmin hesabdən öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə hesabdən silinən vəsaitin valyutası icra edilməli öhdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə Bankın mülahizəsinə uyğun olaraq silinmənin icra edildiyi tarixə olan Valyuta Məzənnəsi əsasında və ya silinmənin icra edildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi mübadilə məzənnəsi əsasında həyata keçirilir.

5.19. Kartdan istifadə etməklə Kart Hesabı üzrə Kart Hesabının valyutasından fərqli valyutada Əməliyyatlar aparıldıqda, Əməliyyat Tarixinin Valyuta Məzənnəsi Əməliyyatın işləndiyi tarixin Valyuta Məzənnəsindən fərqli ola bilər. Məzənnə fərqi görə yaranmış borc Müştəri tərəfindən mübahisələndirilə bilməz və həmin borc Kart Hesabından Bankın xeyrinə tutulacaq. Həmçinin, bu halda məzənnə fərqi görə Əməliyyatın məbləğində yaranmış hər hansı bir fərqə görə Bank məsuliyyət daşıyır.

- 5.20. Hazırkı Ümumi Şərtlərin 5.19-cu bəndinə əsasən məzənnə fərqi üzrə borc yarandıqda Bank Müştəriyə bu barədə məlumat verir və Müştəri həmin borcun 3 (üç) İş Günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Əks halda Bank, borcun yarandığı tarixdən etibarən həmin borcun məbləğinə illik 36 (otuz altı) faiz dərəcəsi ilə dəbbə pulu hesablamaq hüququna malikdir. Bank, tətbiq olunduğu təqdirdə hesablanmış dəbbə pulunu öz mülahizəsinə uyğun olaraq Müştərinin bankda olan hesablarından birtərəfli qaydada akspetsiz şəkildə silir, və ya həmin dəbbə pulunun ödənilməsinə Müştəridən tələb edir.
- 5.21. Bank Kartdan qeyri-qanuni istifadənin qarşısının alınması, Kartın bloklaşdırılması və ləğv edilməsi üçün Bank tərəfindən çəkilmiş xərclərin Müştərinin sərəncamı olmadan onun Bankda olan istənilən bank hesabından öz xeyrinə silə bilər.
- 5.22. Kart Emissiya edildikdən sonra 60 (altmış) təqvim günü ərzində Müştəri tərəfindən təhvil alınmadıqda Bank həmin Kartı və Kart Hesabını ləğv edə bilər. Bu bəndə uyğun olaraq Kart və Kart Hesabı ləğv edildiyi təqdirdə Bank ödənilmiş komissiya və/və ya xidmət haqlarını geri qaytarmamaq hüququna malikdir.
- 5.23. Bank öncədən məlumat verməklə, Əməliyyat Limitləri müəyyən etmək hüququna malikdir.
- 5.24. Kartdan istifadə etməklə hesab üzrə Əməliyyatların aparılması qaydası Qanunvericilik, Ümumi Şərtlər, həmçinin ümumi qəbul edilmiş bank qaydaları ilə müəyyən edilir.
- 5.25. Kart İstifadəçisi, Kartdan Bankın üzvü olduğu/olacağı beynəlxalq Ödəniş Sistem(lər)inin (məsələn VISA, MasterCard və s.) müəyyən etdiyi/edəcəyi qaydalara uyğun istifadə etməli və həmin təşkilatların qaydalarına əməl etməlidir.
- 5.26. Kartdan istifadə etməklə Kart Hesabı üzərində sərəncam vermək hüququ Kart İstifadəçisinə məxsusdur.
- 5.27. Kartdan istifadə olunmaqla aparılmış bütün Əməliyyatlara, habelə Müştəri tərəfindən Kart İstifadəçisinin məlumatlarının Banka yanlış təqdim edilməsinə görə Müştəri məsuliyyət daşıyır.
- 5.28. Müştəri Banka yazılı qaydada (kağız və ya elektron) müraciət etməklə Kart İstifadəçisini Kartdan istifadə etməklə Kart Hesabı üzərində sərəncam vermək hüququndan məhrum edə bilər.
- 5.29. Kart ondan istifadə etməklə Müştəriyə Azərbaycan Respublikasında və ondan kənarda VISA və Mastercard/Maestro loqotipini daşıyan Ödəniş Kartlarının qəbul edilməsi haqqında üzərində qeyd olan təsərrüfat subyektlərində nağdsız əməliyyatları (malların və xidmətlərin dəyərinin ödənilməsi), Bankomatlarda və ya POS-terminallarda isə nağdlaşdırma əməliyyatları (nağd pulun çıxarılması) həyata keçirmək imkanı verir.
- 5.30. Kart İstifadəçisini Eyniləşdirmək məqsədilə Müştəriyə Kart verilərkən Bank tərəfindən ona və yaxud onun vəkili etdiyi şəxsə PIN-kod təqdim olunur. PIN-kod Kart İstifadəçisinin imzasının analoqudur və PIN-koddan istifadə etməklə Kart üzrə aparılmış Əməliyyatlar Kart İstifadəçisi tərəfindən aparılmış Əməliyyat kimi qəbul edilir. Kartın və ya onun PIN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır.
- 5.31. Müştəri Bankın Bankomatında PIN kodu dəyişdirə bilər. Bu zaman asan əldə oluna biləcək kombinasiyalardan (məs: doğum tarixi, telefon nömrəsinin son rəqəmləri və s.) istifadə edilməməlidir.
- 5.32. Kartın son istifadə tarixi onun üzərində qeyd olunan təqvim ilinin ayının son günü hesab olunur və həmin tarixdə Kartın fəaliyyəti avtomatik dayandırılır. Kart Bankın mülkiyyətidir və istifadə müddəti bitdikdə Banka qaytarılmalıdır.

- 5.33. Kartın istifadə müddəti bitdikdə, o itirildikdə və ya zədələndikdə Müştərinin ərizəsinə əsasən Bank onun üçün yeni Kart Emissiya edir. Yeni Kartın dəyəri Müştəri tərəfindən Tariflərə uyğun olaraq əvvəlcədən Banka ödənilməlidir.
- 5.34. Bu Qaydaların 5.35-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, PİN-kod Bank tərəfindən Eyniləşdirmə aparıldıqdan sonra Telefona göndərilən SMS vasitəsilə Müştəriyə və yaxud onun səlahiyyətli nümayəndəsinə təqdim olunur.
- 5.35. Bank tərəfindən Eyniləşdirmə aparılması mümkün olmadığı, habelə Bankın zəruri hesab etdiyi digər hallarda PİN-kod Müştəriyə və ya onun səlahiyyətli nümayəndəsinə içində PİN-kod olan qapalı zərfdə təqdim olunur.
- 5.36. Müştəri Kartı, habelə PİN-kod qapalı zərfdə təqdim edildiyi hallarda içində PİN-kod olan qapalı zərfi özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsilə Bankın təqdim etdiyi müvafiq sənədlərə imza etməklə qəbul etməlidir.
- 5.37. PİN-kod Kart İstifadəçisi tərəfindən gizli saxlanılmalı, habelə POS-terminaldan istifadə zamanı PİN-kodu daxil edərkən digər şəxslərin PİN-kodu görməməsi təmin edilməli, SMS vasitəsilə göndərilmiş PİN-kod Telefondan silinməli, PİN-kod qapalı zərfdə təqdim edildiyi təqdirdə PİN-kod olan zərf Kart ilə bir yerdə saxlanılmamalı, on-line Əməliyyatlar həyata keçirən zamanı PİN-kod daxil edilməməlidir. Kart üçüncü şəxslərin istifadəsinə verilməməlidir.
- 5.38. Kart İstifadəçisi tərəfindən PİN-kod ardıcıl olaraq 3 (üç) dəfə səhv daxil edildikdə, Müştərinin müraciəti və ya dövlət orqanlarının Qanunvericiliyə uyğun tələb(lər)i olduqda Bank Kartı bloklaşdırır.
- 5.39. Kartdan istifadə etməklə Əməliyyatlar qəbz üzərində Kart İstifadəçisinin imzası və ya PİN-kodun daxil edilməsi ilə aparılır. Bu zaman Kart İstifadəçisi həmin sənəddə Kartın nömrəsinin və Əməliyyat Tarixinin, Əməliyyat məbləğinin və valyutanın düzgün qeyd olunmasını yoxlamalıdır.
- 5.40. Kart olmadan Əməliyyatlar onun nömrəsi, son istifadə tarixi, CVV2 (CVC) kodu vasitəsilə aparılır.
- 5.41. Kart İstifadəçisi aparılmış Əməliyyat(lar)ın qəbzlərində qeyd edilən Kart nömrəsi, Əməliyyat tarixi, Əməliyyatın məbləği və valyutası da daxil olmaqla məlumatların düzgünlüyünü Əməliyyat icra edildikdən və qəbz əldə etdikdən dərhal sonra yoxlamalıdır.
- 5.42. Kart İstifadəçisi Kartla aparılmış Əməliyyat(lar)ın qəbzlərinin 120 (bir yüz iyirmi) gün ərzində saxlanılmasını təmin etməlidir. Mütəmadi olaraq, əldə olunan qəbz Bankın verdiyi Kart Hesabından çıxarış ilə tutuşdurulmalıdır. Uyğunsuzluq aşkar edildikdə Bank dərhal bu haqda məlumatlandırılmalıdır.
- 5.43. Kart İstifadəçisi müraciət etdikdə ən geci 2 (iki) İş Günü ərzində Kart üzrə Hesabdan Çıxarış verilir.
- 5.44. Kart üzrə Hesabdan Çıxarışda göstərilmiş Əməliyyatlar üzrə etirazı olduğu halda Müştəri Əməliyyatın həyata keçirildiyi tarixdən 45 (qırx beş) təqvim günündən gec olmayaraq istinad etdiyi halları təsdiq edən sənədləri də əlavə etməklə yazılı şəkildə Banka müraciət etməlidir. Müştəri bunu etmədikdə həyata keçirilmiş Əməliyyatların düzgünlüyü Müştəri tərəfindən təsdiq olunmuş hesab edilir və sonradan həmin Əməliyyatlar üzrə daxil olmuş iddialara baxılmaz.
- 5.45. Müştərinin müraciətindən sonra 60 (altmış) İş Günü ərzində mübahisəli Əməliyyatların araşdırılması və araşdırmanın nəticəsi haqqında Bank ona məlumat təqdim edir.
- 5.46. Kartdan istifadə zamanı yaranan problemlərin həll edilməsi üçün Kartın arxa tərəfində əks olunan əlaqə nömrələri ilə əlaqə saxlanılmalıdır. Bu məqsədlə həmin əlaqə nömrələri yadda

saxlanılmalıdır. Müştəri Kartın itməsinin, oğurlanmasının və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir.

5.47. Bank Müştəri tərəfindən İnternetdən istifadə etməklə Kart vasitəsilə aparılan Əməliyyatların nəticələrinə görə Müştəri qarşısında heç bir məsuliyyət daşımır.

5.48. Əgər PIN-kod beynəlxalq Ödəniş Sistemləri tətbiq edilən regionda və ya ölkədə üstünlük verilən və ya tələb edilən CVM-dirsə (card verification method – kartın müştəriyə aid olub-olmamasını yoxlama vasitələri) Müştəri/Kart İstifadəçisi Çip/PIN əməliyyatlarını dəstəkləmək qabiliyyətinə malik olmadıqda saxtakarlıqla nəticələnən itirilmiş, oğurlanmış və ya heç vaxt qəbul edilməmiş Kart üçün həmin Müştəri məsuliyyət daşıyır.

5.49. Müştəri, Kartdan qanunsuz istifadənin qarşısını almaq üçün təsdiqedicisi sənədlərə əsasən Bankın çəkdiyi xərclərin əvəzini Banka ödəməlidir.

5.50. Bank Kartın itirilməsi, oğurlanması və (və ya) Kart İstifadəçisinin iradəsinə zidd olaraq digər vasitələrlə onun sahibliyindən çıxması barədə Müştəri tərəfindən xəbərdar olunduqdan dərhal sonra Kartı bloklaşdırır.

5.51. Kart itirildikdə, oğurlandıqda və Kart İstifadəçisinin iradəsinə zidd olaraq digər vasitələrlə onun sahibliyindən çıxdıqda Müştəri bu barədə dərhal, lakin 24 (iyirmi dörd) saatdan gec olmayaraq (012) 3101437, *194 telefon nömrələri vasitəsilə Bankın xidmət mərkəzini məlumatlandırmalıdır. Bundan sonra 10 (on) gün ərzində Müştəri Kartı Stop-listə daxil etdirmək üçün Banka bu barədə yazılı müraciət etməlidir.

5.52. Müştəri tərəfindən Stop-listə daxil edilməsi üçün müraciət edilməmiş və ya vaxtında müraciət edilməmiş, itirilmiş, oğurlanmış Kartdan istifadə etməklə aparılmış Əməliyyatlara görə Müştəri məsuliyyət daşıyır.

5.53. Kartın itirildiyi, oğurlandığı və ya Müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya Kart İstifadəçisinin sahibliyindən çıxdığı andan bu barədə yazılı (kağız və ya elektron) məlumatın Müştəri tərəfindən Banka verilməsinə qədər olan müddətdə Kartdan istifadə etməklə aparılmış Əməliyyatlara görə Bank məsuliyyət daşımır.

5.54. İstifadə edilmiş və ya oğurlanmış Kart Stop-listə daxil edildikdən sonra həmin Kartdan istifadə edilməklə aparılmış Əməliyyatlara görə Bank məsuliyyət daşıyır.

5.55. Bank Skimmingə görə məsuliyyət daşımır.

5.56. PIN-kod itirildikdə Müştəri bu səbəbdən yeni Kartın Emissiyası üçün Tariflər nəzərə alınmaqla Banka yazılı müraciət edə və ya Kartın PIN-kodunu myAccess Mobil Tətbiqi vasitəsilə dəyişə bilər.

5.57. Kartdan istifadə etməklə Əməliyyatların aparılmasına yaranmış hər hansı problem Bankın nəzarət sahəsindən kənarda olan və onun sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti və həmin sistemlərdə yaranan texniki nasazlıqlar ilə əlaqədirsə, Bank həmin problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Bu əsasla mübahisə yarandıqda Kartdan istifadə etməklə Əməliyyatların aparılmasında yaranmış problemin Bankın nəzarət sahəsində olan fəaliyyətlə əlaqəli olduğu sübuta yetirilməyənədək həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.

5.58. Digər bank və təşkilatların Kart İstifadəçisinə Kartdan istifadə etməklə Əməliyyatların aparılmasından imtina etməsinə görə Bank məsuliyyət daşımır.

5.59. Bank səbəb göstərmədən, Kart İstifadəçisindən Kartın geri qaytarılmasını tələb edə, Kartdan Kart İstifadəçisinin iradəsi əleyhinə, qanunazidd məqsədlərlə və Qanunvericiliklə nəzərdə

tutulmamış qaydada istifadə edildiyini ehtimal etdikdə Kartı Müştəriyə və ya Kart İstifadəçisinə əvvəlcədən məlumat vermədən birtərəfli qaydada bloklaşdırıla bilər.

5.60. Müştəri Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilə üzrə hüquqlarının pozulmasını hesab etdiyi hallarda +994124935058 nömrəli telefon və ya +99412966 qaynar xətti vasitəsilə ödəniş sistemləri üzərində nəzarət funksiyası həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər.

5.61. Bütün Əlavə Kartlardan istifadə etməklə aparılmış Əməliyyatlara görə məsuliyyəti Müştəri özü daşıyır.

5.62. Müştəri Əlavə Kartlar üzrə istifadə limitini müstəqil qaydada müəyyən edir.

5.63. Müştəri Kart İstifadəçi(lər)sini Ümumi Şərtlərin 5-ci hissəsində nəzərdə tutulmuş şərtlərlə tanış etməyi öz öhdəsinə götürür.

5.64. Kart Hesabı Müştəri tərəfindən onun kağız daşıyıcıda olan yazılı və ya elektron ərizəsi əsasında ləğv edilir, bir şərtlə ki, hazırki Ümumi Şərtlərin 5.10-5.13-cü və 5.19-5.21-ci bəndlərində nəzərdə tutulmuş öhdəlikləri tam icra etmiş olsun.

5.65. Bank, aşağıdakı hallarda Kart Hesabı Müqaviləsini birtərəfli qaydada ləğv etmək və/və ya Müqavilə əsasında verilmiş bütün Kartları ləğv etmək hüququna malikdir:

5.65.1. Müştəri bu Müqavilənin şərtlərini pozduqda və Bankın pozuntunun aradan qaldırılması barədə müraciətini əldə etdikdən sonrakı 1 (bir) təqvim günü ərzində pozuntunu aradan qaldırmadıqda;

5.65.2. Kartdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi şübhəsi olduqda;

5.65.3. Kart Hesabında 6 (altı) ay ərzində pul vəsaiti olmadıqda və ya Emissiya edilmiş bütün Kartlar ləğv edildikdə;

5.65.4. Son 6 (altı) ay ərzində Kart Hesabı üzrə Əməliyyatlar aparılmadıqda;

5.65.5. Bu Müqavilənin Cari Hesab bölməsində Cari Hesab Müqaviləsinin ləğvi əsası kimi müəyyən edilmiş digər hallarda və qaydada;

5.65.6. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda və qaydada

5.66. Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilənin ləğv edilməsi həmin Müqaviləyə əsasən açılmış Kart Hesabı və Emissiya edilmiş Kartların ləğvi üçün əsasdır.

5.67. Karta dair Xidmətlərin Göstərilməsi haqqında Müqavilənin müddəti bitdikdən və ya o ləğv edildikdən sonra 30 (otuz) İş Günü ərzində Kart Hesabında olan vəsaitin qalığı zəruri xərclər və yaranmış borclar çıxıldıqdan sonra Müştəriyə qaytarılır.

5.68. Kartlara dair ayrı qayda nəzərdə tutulmamışdırsa, hazırki Ümumi Şərtlərin Cari Hesaba, o cümlədən məsafədən Cari Hesab açılmasına dair müəyyən olunmuş qaydaları Kart Hesabı üzrə Bank ilə Müştərinin münasibətlərinə də tətbiq olunur.

6. ƏMANƏT HESABI

6.1. Əmanətin məbləği, Əmanətin Faiz dərəcəsi, Əmanətin Müddəti, Əmanət Faizinin ödənilmə qaydası, Əmanətin qaytarılması və vaxtından əvvəl tələb zamanı Əmanət Faizinin hesablanma qaydası, Əmanətin daxil olduğu məhsul növü və Əmanət Hesabı Müqaviləsinin digər xüsusi (mühüm) şərtləri müvafiq Ərizədə qeyd olunur.

- 6.2. Bank Müştəridən Əmanəti qəbul edir və Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Əmanəti Müştəriyə qaytarmağı və onun üçün Əmanət Faizi ödəməyi öhdəsinə götürür. Əmanət onun spesifik və eksklüziv istifadəsi üçün açılmış Əmanət Hesabında saxlanılacaq.
- 6.3. Üçüncü şəxsin xeyrinə Əmanətlər istisna olmaqla, müvafiq Ərizə əsasında Əmanət Cari Hesabdan avtomatik olaraq Əmanət Hesabına köçürülür.
- 6.4. Əlverişli Əmanət və Sərbəst Əmanət istisna olmaqla, Əmanət Əmanətin Açılma Tarixindən Bitmə Tarixinədək müddətə yerləşdirilir. Əlverişli Əmanət və Sərbəst Əmanət qeyri-müəyyən müddətə yerləşdirilir.
- 6.5. Bitmə Tarixində Bank:
- 6.5.1. Müştəri tərəfindən «Bərpa olunmayan» Prolonqasiya Seçimi seçilmiş olarsa, Əmanəti və Əmanətin Faizini Cari Hesaba köçürür;
- 6.5.2. Əgər Müştəri tərəfindən «Avtomatik bərpa» Prolonqasiya Seçimi seçilmiş olarsa, Əmanətin Faizini Cari Hesaba köçürür və Əmanətin Müddəti avtomatik olaraq eyni müddətə qədər uzadılır. Bu halda Əmanətə Bitmə Tarixində Müddətli Əmanətlər üçün Bankın qüvvədə olan faiz dərəcələri və digər bütün şərtləri tətbiq olunacaq. Bitmə Tarixi qeyri-İş Günü təsadüf edərsə, Bitmə Tarixi ondan sonra gələn ilk İş Günü hesab olunacaq və növbəti Əmanət Müddəti üçün Əmanətin Açılma Tarixi həmin İş Günündən hesablanacaq.
- 6.6. Bank öz mülahizəsinə əsasən Ümumi Şərtlərin 6.5.2-ci bəndində nəzərdə tutulmuş prolonqasiyadan imtina edə və Əmanəti Əmanət Hesabı Müqaviləsinin müddəalarına uyğun olaraq geri qaytara bilər.
- 6.7. Bank Əmanətin qaytarılmasına bütün aktivləri ilə və Qanunvericilikdə nəzərdə tutulmuş başqa üsullarla təminat verir.
- 6.8. Bank Əmanət məbləğinin Əmanət Hesabında saxlandığı faktiki təqvim günlərinin sayına görə Əmanətin Faiz Dərəcəsi əsasında Əmanət Faizi ödəyəcək.
- 6.9. 09.03.2023-cü il tarixədək imzalanan Əmanət Hesabı Müqavilələri, o cümlədən 09.03.2023-cü il tarixədək imzalanan və «Avtomatik bərpa» Prolonqasiya Seçimi üzrə «Avtomatik bərpa» Prolonqasiya olunan Əmanət Hesabı Müqavilələri üzrə hər bir təqvim günü üçün Əmanətin Faizi Əmanətin Faiz Dərəcəsinin $1/360$ kimi hesablanır. Əmanət vaxtından əvvəl götürülsə/bağlanarsa/silinərsə, Ümumi Şərtlərin 6.11-ci bəndinin müddəaları əsas götürülür.
- 6.10. 09.03.2023-cü il tarixdən etibarən (daxil olmaqla) imzalanan Əmanət Hesabı Müqavilələri üzrə hər bir təqvim günü üçün Əmanətin Faizi Əmanətin Faiz Dərəcəsinin $1/365$ kimi hesablanır. Əmanət vaxtından əvvəl götürülsə/bağlanarsa/silinərsə, Ərizənin və Ümumi Şərtlərin 6.11-ci bəndinin müddəaları əsas götürülür.
- 6.11. Əmanətin Faizi Əmanətin Açılma Tarixinin ertəsi günündən başlayaraq Bitmə Tarixinədək və ya Əmanətin götürüldüyü/bağlandığı/silindiği gündən əvvəlki günədək hesablanır və müvafiq Ərizəyə uyğun olaraq Müştəriyə ödənilir.
- 6.12. Müştəri istədiyi an Əmanəti vaxtından əvvəl tələb edə bilər.
- 6.13. Əmanətin Faizinin Müştərinin tələbi ilə vaxtından əvvəl ödənilməsi qaydası və həcmi müvafiq Ərizəyə uyğun olaraq müəyyən edilir.
- 6.14. Müştəri Bitmə Tarixindən bir gün əvvəl və ya Əmanəti götürdüyü gün Əmanəti və Əmanətin Faizini digər hesaba köçürmək üçün Banka göstəriş verə bilər.

- 6.15. Qanunvericiliyə əsasən Bank tərəfindən ödənilən Əmanətin Faizindən ödəniş mənbəyində vergi tutulması nəzərdə tutulubsa, Əmanətin Faizi ödənilərkən Qanunvericiliklə müəyyən olunmuş faiz dərəcəsi ilə vergi tutulacaq.
- 6.16. Bank Müştərinin ilk tələbi ilə Əmanət məbləğinin ən azı 25 (iyirmi beş) faizini dərhal, qalan hissəsini isə ən gec 5 (beş) Əməliyyat Günü müddətində Cari Hesaba köçürəcək.
- 6.17. Bank, Müştərinin Bankda olan istənilən hesabındakı pul vəsaiti özünün və ya üçüncü şəxslərin öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov qoyulduqda və həmin öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədikdə yaranmış borc məbləğində vəsaiti Müştərinin istənilən hesabından birtərəfli qaydada öz xeyrinə silmək hüququna malikdir.
- 6.18. Qanunvericiliyə müvafiq olaraq məcburi icra orqanlarının inkasso sərəncamlarına, vergi və gömrük orqanlarının sərəncamlarına, bu Şərtlərin 6.15 və 6.17-ci bəndlərinə uyğun olaraq vəsait Əmanət Hesabından silinməli olduqda, həmçinin Bankın və Müştərinin iradəsindən asılı olmayaraq vəsaitin silinməsinə labüd edən bütün digər hallara əsasən silinməli olan pul vəsaiti Əmanət Hesabından Müştərinin Cari Hesabına köçürülür və həmin hesabdən silinir. Bu halda Əlverişli Əmanət və Sərbəst Əmanət istisna olmaqla, Əmanət Hesabı Müqaviləsi vaxtından əvvəl ləğv edilir. Əlverişli Əmanət və Sərbəst Əmanət üzrə Əmanət Hesabından silinməli olan pul vəsaiti bilavasitə həmin Əmanət Hesabından da silinə bilər.
- 6.19. Müştəri tərəfindən onun Banka əvvəllər təqdim etdiyi məlumatlarla bağlı olan bütün dəyişikliklər haqqında həmin dəyişikliklərin edildiyi gün Banka dərhal məlumatın verilməməsi, Sığorta Hadisəsi zamanı Müştərinin kompensasiya ödənilməsi üçün müraciət ərizəsinə daha uzun müddət baxılmasına və Müştərinin eyniləşdirilməsinin mümkün olmaması hallarında isə kompensasiyanın ödənilməsindən imtina edilməsi üçün əsas ola bilər. Bank Müştəriyə əvvəllər təqdim etdiyi məlumatlarla bağlı olan bütün dəyişikliklər haqqında məlumat verməlidir.
- 6.20. Əlverişli Əmanət və Sərbəst Əmanət istisna olmaqla, Əmanət Hesabı Müqaviləsi Əmanət Müştəriyə tam qaytarıldıqdan sonra ləğv edilir. Əmanət Hesabı Müqaviləsinin ləğvi Əmanət Hesabının ləğvi üçün əsasdır.
- 6.21. Əmanət Hesabında Minimal hesab qalığının mövcud olmaması Əlverişli Əmanət üzrə Əmanət Hesabı Müqaviləsinin Bank tərəfindən birtərəfli qaydada ləğvi üçün əsasdır.
- 6.22. Əmanət Hesabının sahiblərinin sayı 1 (bir) nəfərdən artıq olduğu təqdirdə Əmanət Hesabı Müqaviləsinin ləğv edilməsi, habelə Əmanətin vaxtından əvvəl çıxarılması üçün həmin hesabın bütün sahiblərinin razılığı olmalıdır.
- 6.23. Əmanət Hesabına dair ayrı qayda nəzərdə tutulmamışdırsa, Ümumi Şərtlərin Cari Hesaba, habelə məsafədən Cari Hesab açılmasına dair müəyyən olunmuş qaydaları Əmanət Hesabı üzrə Bank ilə Müştərinin münasibətlərinə də tətbiq olunur.

7. KREDİT

- 7.1. Ümumi Şərtlərin 7.5-ci və 7.6-cı bəndləri nəzərə alınmaqla Kredit Limiti, Kreditin valyutası, məbləği, Kreditin Faiz Dərəcəsi (o cümlədən FIFD-i), Kreditin Müddəti, Son Ödəmə Tarixi və məqsədli təyinatına dair şərtlər, eyni zamanda Girov Predmeti barədə məlumatlar müvafiq Ərizədə qeyd olunur.
- 7.2. Aşağıda göstərilən şərtlər mövcud olarsa, Bank Krediti Müştəriyə verəcəkdir:

- 7.2.1. Müştərinin Bankda Kredit və Girov barədə qarışıq Müqavilədən irəli gələn öhdəliklərinin icrasını girov qismində təmin edəcək Əmanəti mövcuddur.
- 7.2.2. Girov Predmeti üçüncü şəxslərin tələbləri üçün yüklü deyil.
- 7.2.3. Müştəri onun əmlakı üçün təhlükə yarada bilən heç bir məhkəmə araşdırmasına cəlb edilməmişdir.
- 7.2.4. Kredit Alanın Banka hər hansı yanlış məlumat verməsi səbəbindən Kreditin vaxtında qaytarılmayacağına dair əsaslı şübhələr mövcud deyildir.
- 7.2.5. Kredit Alanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi səbəbindən Kreditin vaxtında qaytarılmayacağına dair əsaslı şübhələr mövcud deyildir.
- 7.3. Kredit Alan bəyan edir və təsdiq edir ki, Kreditin əldə olunduğu və ya Kredit üçün müraciət etdiyi anda onun vəsaiti üçün təhlükə yarada bilən məhkəmə və ya hüquqi araşdırmaya (inzibati icraat, istintaq və s.) cəlb edilmiş olduğu təqdirdə Banka bu barədə yazılı qaydada (kağız və ya elektron) məlumat verməlidir.
- 7.4. Bank Kredit və Girov barədə qarışıq Müqavilə üzrə Krediti Kredit və Girov barədə qarışıq Müqavilə rəsmiləşdirildikdən və Komissiya haqqı ödənildikdən sonra 1 (bir) İş Günü ərzində Müştərinin müvafiq Ərizədə göstərdiyi Cari Hesabına və ya Kart Hesabına köçürməyi öhdəsinə götürür. Kreditin həmin Cari Hesaba və ya Kart Hesabına köçürüldüyü tarix Kredit və Girov barədə qarışıq Müqavilə üzrə Kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən Kredit Faizlərinin hesablanması başlayır.
- 7.5. Müştəri Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Ərizəni bu bəndə uyğun olaraq Banka təqdim etməklə eyni zamanda Kredit Limiti çərçivəsində Kredit sifarişini verə bilər. Müştəri Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Kredit sifariş(lər)ini hər dəfə tələb olunan Kredit Məbləğini, Kreditin Faiz Dərəcəsini və Kredit Müddətini öz seçiminə uyğun olaraq qeyd edərək Bankın Ümumi Şərtlərdə qeyd edilən telefon nömrəsinə Telefon vasitəsilə SMS göndərməklə və ya Bankın Ümumi Şərtlərdə qeyd edilən telefon nömrəsindən həmin xüsusi şərtlərin qeyd edildiyi SMS-ə müsbət xarakterli ("OK", "Okay", "Təsdiq edirəm" və ya digər müsbət xarakterli ifadələr) SMS göndərməklə, Elektron Sifariş və ya digər telekommunikasiya vasitələri ilə müraciət etməklə, habelə kağız daşıyıcıda bilavasitə təqdim etməklə verə bilər;
- 7.6. Bank Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Kredit Limiti çərçivəsində hər Kredit sifarişini aldıqdan sonra ən gec 10 (on) İş Günü ərzində aşağıdakı qaydada həmin Kredit sifarişini aksept edər, Yeni Oferta verər və yaxud Kredit sifarişindən imtina edə bilər:
- 7.6.1. Bank Müştərinin Kredit sifarişini aksept etdiyi təqdirdə Müştərinin Sifarişində əks olunan və özünün təklif etdiyi Kredit Məbləğini, Kredit Faizini (o cümlədən FİFD-i) və Kredit Müddətini, o cümlədən bu Şərtlərin 7.10-cu bəndinə əsasən hesablanmış aylıq ödəniş məbləğini və ödəniş gününü Telefona SMS göndərməklə və ya myAccess vasitəsilə Müştəriyə təqdim etməklə bu barədə Müştəriyə məlumat verir. Eyni zamanda, Bank Müştərinin Kredit sifarişini, həmin Kredit sifarişində nəzərdə tutulan həcmdə Kredit Məbləğini Müştəriyə təqdim etməklə aksept etmiş hesab olunur və bu halda Telefona SMS göndərilir.
- 7.6.2. Bank Krediti Müştərinin Kredit sifarişində nəzərdə tutulandan fərqli şərtlərlə verməyə razılıq verdiyi təqdirdə Müştəriyə özünün təklif etdiyi Kredit Məbləğini, Kredit Faizini (o cümlədən FİFD-i) və Kredit Müddətini, bu Şərtlərin 7.10-cu bəndinə əsasən hesablanmış aylıq ödəniş məbləğini və ödəniş gününü Telefona SMS göndərməklə və ya myAccess vasitəsilə təqdim etməklə Yeni Oferta verir. Müştəri Yeni Oferta ilə razı olduğu təqdirdə Bank tərəfindən Telefona SMS

göndərildikdən və ya myAccess vasitəsilə məlumat təqdim edildikdən sonra 3 (üç) iş günü ərzində Bankın Ümumi Şərtlərdə qeyd olunan telefon nömrəsinə SMS göndərməklə və ya myAccess vasitəsilə Krediti Yeni Ofertadakı şərtlərlə aksept edə bilər. Müştəri qeyd edilən müddətdə Yeni Ofertanı aksept etmədiyi təqdirdə o, müvafiq kredit sifarişindən imtina etmiş hesab olunur.

7.6.3. Bank Kreditin verilməsindən imtina etdiyi təqdirdə Telefona SMS göndərməklə və ya myAccess vasitəsilə Müştəriyə bu barədə məlumat verir.

7.7. Kreditin Ərizədə razılaşdırılmış Kart Hesabına və ya Cari Hesaba köçürüldüyü tarix Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu Şərtlərin 7.10-cu bəndi ilə razılaşdırılmış qaydada Kredit Faizlərinin hesablanması başlayır.

7.8. Müştəri Kredit və Girov barədə qarışıq Müqavilə üzrə Krediti və Kredit Faizini Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür.

7.9. Müştəri Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Krediti və Kredit Faizini Kredit verildikdən sonra hər 30 (otuz) təqvim günündə bir dəfə olmaqla Ərizədə razılaşdırılmış Cari Hesab vasitəsilə Banka qaytarmağı öz öhdəsinə götürür.

7.10. Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Kredit Faizi aşağıdakı düstur əsasında hesablanır:

$$A = K0 \frac{i(1+i)^n}{(1+i)^n - 1}$$

$K0$ = Kredit məbləği

A = bir dövrə görə aylıq ödəniş (annuitet məbləği)

n = Kredit Müddəti (Dövrələrin /ödənişlərin sayı)

i = Kreditin Faiz Dərəcəsi (bir dövrə görə, yüzdə bir hissə)

7.11. Kreditin verilməsi üçün ödənilməli olan Komissiyon haqqın məbləği Ərizədə, myAccess vasitəsilə və (və ya) Telefona göndərilən SMS-də müəyyən edilir.

7.12. Kredit Faizi, qaytarılmalı Kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək (qaytarıldığı gün istisna olmaqla) hesablanır. Bir gün üçün Kredit Faizi Kreditin Faiz Dərəcəsinin 1/360 hissəsi kimi hesablanır.

7.13. Faktiki illik Faiz Dərəcəsi ("FİFD") Azərbaycan Respublikası maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən olunmuş hesablama metodologiyası (bax: "Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları"na Əlavə 2 əsasında müəyyən olunur. Kredit və Girov barədə qarışıq Müqavilə üzrə FİFD müvafiq Ərizədə, Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə isə FİFD-in maksimum dərəcəsi (maksimum FİFD) Ərizədə və hər Kredit sifarişi üzrə dərəcəsi Telefona göndərilən SMS-də nəzərdə tutulur.

7.14. Ödəniş günü İş Gününə təsadüf etmədikdə, ödəniş növbəti İş Günü həyata keçirilir.

7.15. Əməliyyat Günü bitdikdən sonra həyata keçirilən ödəniş növbəti Əməliyyat Günü həyata keçirilmiş hesab edilir. Ümumi Şərtlərin 7-ci bəndinin məqsədləri üçün Bankın kassasında həyata keçirilən ödənişə münasibətdə Əməliyyat Günü, İş Günü ərzində saat 09:00-dan saat 17:00-a kimi olan müddətdir. Bankın kassası istisna olmaqla ödəniş terminalı və ya digər üsulla həyata keçirilən ödənişlərə münasibətdə isə Əməliyyat Günü, İş Günü ərzində saat 09:00-dan saat 15:00-a kimi olan müddətdir.

- 7.16. Müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, gecikdirilmə faizi, cərimələr, Komissiya haqqı, Kredit Faizi və nəhayət sonda Kreditin qalıq məbləği silinir. Bank, bu növbəliliyi öz mülahizəsinə uyğun olaraq birtərəfli qaydada dəyişmək hüququna malikdir.
- 7.17. Kredit vaxtından əvvəl tam və ya qismən Banka qaytarıldıqda Bank, Müştəridən aşağıdakı məbləğlərdə kompensasiya ödənilməsinə tələb etmək hüququna malikdir:
- 7.17.1. Kredit və Girov barədə qarışıq Müqavilənin və ya Pərakəndə (nağd) kredit barədə Müqavilənin müddətinin bitməsinə 1 (bir) ildən çox qaldığı təqdirdə Kredit üzrə vaxtından əvvəl ödənilmiş məbləğin 1 (bir) faizi;
- 7.17.2. Kredit və Girov barədə qarışıq Müqavilənin və ya Pərakəndə (nağd) kredit barədə Müqavilənin müddətinin bitməsinə 1 (bir) il və daha az müddət qaldıqda isə Kredit üzrə vaxtından əvvəl ödənilmiş məbləğin 0,5 (sıfır tam onda beş) faizi.
- 7.18. Bank Qanunvericiliyin tələblərinə əməl etməklə Ümumi Şərtlərin 7.17-ci bəndində nəzərdə tutulan kompensasiya həcmindən daha yuxarı məbləğdə kompensasiya tələb etmək hüququna malikdir.
- 7.19. Bankın səlahiyyətli nümayəndələri Kreditin monitorinqi məqsədilə və Müştərinin Kreditdən necə istifadə etdiyini, onun maliyyə vəziyyətini yoxlamaq üçün İş Günlərində saat 20-00-dək istənilən vaxt Müştərinin iş yerinə və yaşayış sahəsinə gedə bilər.
- 7.20. Müştəri Kredit və Girov barədə qarışıq Müqavilədən irəli gələn Girov Predmeti ilə təmin edilmiş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Bank tutmanı məhkəmədən kənar qaydada Girov Predmetinə yönəldə bilər.
- 7.21. Kredit üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədikdə yaranmış borc məbləğində vəsaiti Bank ödəmə tarixlərindən etibarən Müştərinin Bankda olan hesablarından birtərəfli qaydada öz xeyrinə silmək hüququna malikdir.
- 7.22. Müştəri Bankın tələbi ilə Kredit verildikdən sonrakı 30 (otuz) gün ərzində Kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsini təsdiq edən müvafiq sənədləri Banka təqdim etməyə borcludur.
- 7.23. Bank, Müştəri Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığına aşağıdakı düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir:

$$G = \frac{\text{İFD} + 5\%}{360}$$

G= Gecikdirilmə faizinin gündəlik məbləği (faizlə)

İFD= İllik Faiz Dərəcəsi

Bank, tətbiq olunduğu təqdirdə, hesablanmış gecikdirilmə faizini öz mülahizəsinə uyğun olaraq Müştərinin Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin gecikdirilmə faizinin ödənilməsinə Müştəridən tələb edir. Gecikdirilmə faizinin hesablanması hər gecikmənin başlanğıc günündən etibarən hesablanmaqla hər dəfə 180 (yüz səksən) gündən çox davam etmir. Bu bəndə əsasən müvafiq olaraq bank hesabından silinən və ya ödənilməsi tələb olunan gecikdirilmə faizinin maksimum məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 746-5.2-ci maddəsində nəzərdə tutulan gecikdirilmə faizinin yuxarı həddi ilə məhdudlaşır.

- 7.24. Bank, bu Ümumi Şərtlərin 7.23-cü bəndində müəyyən olunan gecikdirilmə faizindən əlavə gecikdirilmə faizlərinin məbləğindən çox olan hissədə Banka dəyən zərərin əvəzini Müştəridən ödəməyi tələb edə bilər.
- 7.25. Müqavilədə göstərilmiş faiz, komisiya haqqı, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Müştəri qüvvədə olan qanunvericiliyə əsasən mənbədən tutma aparmağa dair öhdəlik daşdığı halda Müştəri tərəfindən ödəniş elə edilməlidir ki, Bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı təqdirdə alınacaq məbləğə bərabər olsun.
- 7.26. Müştəri Kredit və Girov barədə qarışıq Müqavilənin və ya Pərakəndə (nağd) kredit barədə Müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt Bankın tələbi ilə öz fəaliyyəti, maliyyə vəziyyəti və Kreditin qaytarılma perspektivləri haqqında Banka məlumat verməlidir.
- 7.27. Müştəri Krediti qaytarma imkanında baş verən hər hansı bir dəyişiklik barədə dərhal Banka məlumat verməlidir.
- 7.28. Müştəri Kreditdən ətraf mühitlə bağlı Bankın istisna etdiyi fəaliyyət növləri üçün istifadə etməməyi öhdəsinə götürür.
- 7.29. Müştəri Kreditdən necə istifadə olunması, Müştərinin şəxsi və təsərrüfat fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqi məqsədilə gəlmiş Bankın səlahiyyətli nümayəndələrinin vəzifələrini yerinə yetirməsinə şərait yaratmalıdır.
- 7.30. Xarici valyutada verilmiş Kredit üzrə ödənişləri Müştəri Valyuta Məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. Valyutanın Məzənnəsinin artması və ya azalması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilmir.
- 7.31. Kredit və Girov barədə qarışıq Müqavilənin qüvvədə olduğu müddət ərzində Bankın razılığı olmadan Girov Predmetini üçüncü şəxsə sonradan (təkrar) girov qoya bilməz.
- 7.32. Girov Predmeti icrası təmin olunmuş öhdəlik üçün istifadə edildikdə Müştəri Girov Predmetini 2 (iki) ay ərzində bərpa etməyə borcludur.
- 7.33. Müştəri Kredit üzrə öhdəliklərinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, Girov Predmeti və/və ya Kredit üzrə digər təminat Bankın təqsiri olmayan səbəblərdən zədələndikdə, məhv olduqda, ona hər hansı digər formada zərər dəydikdə və Girov Predmetinin və/və ya Kredit üzrə digər təminatın dəyəri azaldıqda, qarantın və ya zəminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud Girov predmeti və/və ya Kredit üzrə digər təminat hər hansı formada Müştərinin mülkiyyətindən çıxdıqda Müştəri Girov Predmetini 2 (iki) ay ərzində bərpa etməyə və ya əlavə təminat təqdim etməyə borcludur.
- 7.34. Girov Predmeti Bankın sahibliyinə verilməklə saxlanca qoyulur.
- 7.35. Müştərinin Bankda olan hesablarından silinən vəsaitin valyutası icra edilməli öhdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Valyuta Məzənnəsi əsasında həyata keçiriləcək.
- 7.36. Müştərinin Kredit və Girov barədə qarışıq Müqavilədən irəli gələn öhdəlikləri başqa şəxsə keçirildikdə belə Girov Predmeti yeni borclunun öhdəliyinin icrasını təmin edəcəkdir.
- 7.37. Girov Müştəri Kredit və Girov barədə qarışıq Müqavilədən irəli gələn öhdəliklərini tam icra edəndək qüvvədədir.
- 7.38. Bank, aşağıdakı hallardan biri baş verdikdə Kreditin Faiz Dərəcəsini Kreditin Maksimum Faiz Dərəcəsinədək artırmaq və (və ya) 10000 (on min) manatadək miqdarda cərimə tətbiq etmək hüququna malikdir. Bank, tətbiq olunduğu təqdirdə, hesablanmış cərimə borcunu öz mülahizəsinə

uyğun olaraq Müştərinin Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsinə Müştəridən tələb edir:

7.38.1. Müştəri Kreditin təyinatı üzrə istifadə edilməsinə Müqavilədə nəzərdə tutulmuş qaydada Banka nəzarət etməyə imkan vermədikdə və ya Müştərinin Krediddən məqsədli təyinatına uyğun istifadə etmədiyi aşkar edildikdə;

7.38.2. Müştəri tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, iqtisadi imkanları və Kredit və Girov barədə qarışıq Müqavilədən və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasına təsir edə biləcək digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olduqda;

7.38.3. Müştərinin Bank qarşısında kredit öhdəliyinin mövcud olduğu istənilən anda digər kredit təşkilat(lar)ından kredit əldə etməsi nəticəsində borcun gəlirlərə nisbəti əmsalı ("BGN əmsalı") 45 (qırx beş) faizdən yuxarı olduqda. BGN əmsalı Azərbaycan Respublikası maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən olunmuş hesablama düsturu (bax. "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"na Əlavə 2 - <https://e-qanun.az/framework/50081>) əsasında hesablanır.

7.38.4. Müştəri Ümumi Şərtlərin 7.41-ci bəndində uyğun olaraq müəyyən edilən Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etmədikdə;

7.38.5. Müştəri Pərakəndə (nağd) kredit barədə Müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədikdə;

7.38.6. Müştəri Bank tərəfindən tələb olunduğu təqdirdə öz maliyyə göstəriciləri, gəlirləri barədə sənədləri və məlumatları, o cümlədən bununla məhdudlaşmadan Müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Bankın öz mülahizəsinə əsasən müstəqil müəyyən etdiyi istənilən sənəd və məlumatları Bankın tələbində müəyyən etdiyi müddətdə, tam və düzgün formada Banka təqdim etmədikdə.

7.39. Bank aşağıdakı hallarda Kredit və Girov barədə qarışıq Müqaviləni və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan Kredit Məbləğini, Kredit Faizini və Bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı Müştəridən tələb etmək hüququna malikdir:

7.39.1. Müştəri Ümumi Şərtlərin 7.33-cü bəndində qeyd edilən öhdəliklərini pozduqda və bu halda Kreditin, Ümumi Şərtlərə, habelə Kredit və Girov barədə qarışıq Müqavilə və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqaviləyə uyğun olaraq hesablanmış Kredit Faizinin və Bank tərəfindən hesablanmış başqa ödənişlərin vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

7.39.2. Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən Kredit və Girov barədə qarışıq Müqavilə və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilə bağlanılmazdan əvvəl baş vermiş və Kredit və Girov barədə qarışıq Müqavilə və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə Banka sonradan məlum olduqda) və ya Müştərinin Banka hər hansı yanlış məlumat verməsi səbəbindən Kreditin, Ümumi Şərtlərə, habelə Kredit və Girov barədə qarışıq Müqavilə və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqaviləyə uyğun olaraq hesablanmış Kredit Faizinin, yaxud Bank tərəfindən hesablanmış başqa ödənişlərin vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

7.39.3. Ümumi Şərtlər, habelə Kredit və Girov barədə qarışıq Müqavilə və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə vaxtı çatmış Kreditin (Kredit Faizi və/və ya haqlar, habelə Kredit və

Girov barədə qarışıq Müqavilə və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə Banka çatası hər hansı bir digər ödəniş daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud Kreditin (Kredit Faizi və/və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);

7.39.4. Müştəri Kreditin təyinatı üzrə istifadə edilməsinə Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada Banka nəzarət etməyə imkan vermədikdə və ya Müştərinin Krediddən məqsədli təyinatına uyğun istifadə etmədiyi aşkar edildikdə;

7.39.5. Müştərinin Bankdan cəlb etdiyi vəsaitləri qeyri-qanuni fəaliyyət üçün istifadə etdiyinə dair əsaslı şübhələr olduqda;

7.39.6. Müştərinin Bank qarşısında kredit öhdəliyinin mövcud olduğu istənilən anda digər kredit təşkilat(lar)ından kredit əldə etməsi nəticəsində BGN əmsali 45 (qırx beş) faizdən yuxarı olduqda;

7.39.7. Müştəri Kredit və Girov barədə qarışıq Müqavilədən və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə;

7.39.8. Müştərinin və ya onun Kredit öhdəliyi üzrə təminatçısının (zəmin, girov qoyan və sair) maliyyə vəziyyətində və ya əmlakında Müştərinin Kredit və Girov barədə qarışıq Müqavilənin və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilənin şərtlərini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazar şəraitində Müştərinin və ya onun təminatçısının mövcudluğu üçün əhəmiyyətli təhlükə yaradan dəyişiklik riski olduqda və ya faktiki dəyişiklik baş verdikdə;

7.39.9. Müştərinin Kredit öhdəliyi üzrə təminatçısı (zəmin, girov qoyan və sair) müvafiq təminat müqaviləsi (sənədi) üzrə öhdəliklərini pozduqda, vaxtında və lazımınca icra etmədikdə;

7.39.10. Müştəri tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, iqtisadi imkanları və Kredit və Girov barədə qarışıq Müqavilədən və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasına təsir edə biləcək digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olduqda;

7.39.11. Müştəri Ümumi Şərtlərin 7.32-ci və 7.33-cü bəndinə uyğun olaraq Girov Predmetinin bərpasını təmin etmədikdə;

7.39.12. Müştəri Ümumi Şərtlərin 7.41-ci bəndinə uyğun olaraq müəyyən edilən Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etmədikdə;

7.39.13. Hər hansı tələbi, qərarı və ya vergi öhdəliyini məcburi icra etmək məqsədilə Müştərinin hər hansı bank hesabına və ya əmlakına həbs qoyulduqda və ya özgəninkiləşdirildikdə;

7.39.14. Müştəri Bank tərəfindən tələb olunduğu təqdirdə öz maliyyə göstəriciləri, gəlirləri barədə sənədləri və məlumatları, o cümlədən bununla məhdudlaşmadan Müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Bankın öz mülahizəsinə əsasən müstəqil müəyyən etdiyi istənilən sənəd və məlumatları Bankın tələbində müəyyən etdiyi müddətdə, tam və düzgün formada Banka təqdim etmədikdə.

7.39.15. Bankın əvvəlcədən alınmış yazılı (elektron və ya kağız daşıyıcıda) razılığı olmadan Girov Predmetinə dair və ya Kreditin təminatı qismində çıxış edən əşyaya dair üçüncü şəxslərin hər hansı hüququ və ya yüklülüyü yarandıqda və ya aşkarlandıqda.

7.40. Bank, aşağıdakı hallarda Krediti Limiti çərçivəsində növbəti Kreditlərin verilməsindən birtərəfli qaydada imtina etmək hüququna malikdir:

- 7.40.1. Kredit Alan Müqavilə əsasında verilmiş hər hansı bir Kredit üzrə Kredit borcunu, Kredit Faizini və digər ödənişləri Müqavilədə nəzərdə tutulan qaydada və olduğu təqdirdə Ödəniş Planına uyğun olaraq qaytara bilmədikdə, yaxud hər hansı bir əsasla Bank qarşısında yaranmış digər öhdəliyini vaxtında və lazımı qaydada icra etmədikdə;
- 7.40.2. Kredit Alanın Kreditdən və ya onun hər hansı bir hissəsindən Müqavilədə və müvafiq Ərizədə nəzərdə tutulmuş məqsəd və ya təyinat üçün istifadə etmədiyi aşkar edildikdə;
- 7.40.3. Kredit Alanın maliyyə vəziyyətində, əmlakında və onun təşkilati-hüquqi formasında Kredit Alanın Müqavilənin şərtlərini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazar şəraitində Kredit Alanın mövcudluğu üçün əhəmiyyətli təhlükə yaradan dəyişiklik olduqda;
- 7.40.4. Kredit Alan tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olduqda və yaxud Banka düzgün məlumat verilmədikdə, o cümlədən Kredit Alanın özünün sahibkarlıq fəaliyyəti, iqtisadi imkanları və bu Müqavilədən və ya müvafiq Ərizədən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasına təsir edə biləcək digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olduqda;
- 7.40.5. Ölkədə maliyyə bazarının mövcud vəziyyəti Kredit Alanın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, o cümlədən manatın dəyəri digər xarici valyutalara nisbətən dəyərdən düşdükdə;
- 7.40.6. Kredit Alan Kreditdən necə istifadə olunması, habelə şəxsi və əmək/təsərrüfat fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqi məqsədilə gəlmiş Bankın səlahiyyətli nümayəndələrinin vəzifələrini yerinə yetirməsinə şərait yaratmadıqda;
- 7.40.7. Kredit Alanın Bank qarşısında hər hansı bir vaxtı keçmiş borc öhdəliyi olduqda;
- 7.40.8. Kredit Alanın müflisləşməsi barədə məlumat əldə edildikdə, habelə Kredit Alan barədə cinayət işi başlandıqda, inzibati və ya cinayət məsuliyyətinə cəlb edildikdə;
- 7.40.9. Hüquqi aktlarla təsdiq edilmiş qaydalara əsasən Bankın kredit riskinin idarəedilməsi strategiyasına və siyasətinə əsasən müəyyən edilən Bankın daxili risk reytingi üzrə Kredit Alanın risklilik dərəcəsi Bank üçün əlverişli olmayan səviyyəyə çatdıqda;
- 7.40.10. Kredit Alanın fəaliyyət göstərdiyi sahəyə, mühüm dərəcədə mənfi təsir göstərə biləcək regional və global dəyişikliklər baş verdikdə (məsələn xammalının və ya əmtəəsinin əsas təchizatçısı və ya əsas ixracatçısı olan dövlətə qarşı sanksiyaların tətbiqi, dövlətlərarası münasibətlərin dayandırılması, embarqolar və s. bu kimi halların baş verməsi);
- 7.40.11. Kredit Alanın gəlirləri azaldıqda (mükafat, qonorar, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və ya digər rəsmi gəlirlər) və (və ya) əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdikdə;
- 7.40.12. Hüquqi şəxs olan Kredit Alanın iştirakçılarının payları (səhmləri) satıldıqda, girov qoyulduqda, başqa şəxsə ötürüldükdə və ya hər hansı formada özgəninkiləşdirildikdə, onun iştirakçılarının paylarının (səhmlərinin) nominal dəyəri azaldıqda;
- 7.40.13. Banklar və bank olmayan kredit təşkilatları, lombard, lizinq və borc verən digər təşkilatlardan (məişət avadanlığı, mebel, avtomobil, mənzil və s. məhsul və xidmətlərin satışını və kreditləşməsinə həyata keçirən təşkilatlar) əldə etdiyi kredit, lizinq və ya digər istənilən təşkilatın xeyrinə olan öhdəlikləri hesabına, o cümlədən həmin üçüncü şəxslərin borc öhdəliklərinə (zəminliklə, ipoteka/girov və s.) təminat verməsi nəticəsində Kredit Alanın borc yükü artdıqda;

7.40.14. Kredit girov təminatı ilə verildikdə girov predmetinin bazar/likvid dəyəri azaldıqda və Kredit Alan yeni girov predmeti(ləri)ni növbəti 10 (on) təqvim günü ərzində təqdim etmədikdə və ya eyni bazar/likvid dəyərə malik yeni girov predmeti ilə əvəz etmədikdə və bu halda Kreditin vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

7.40.15. Kredit Alanın digər mövcud öhdəlikləri, o cümlədən kommunal xidmətlər, mobil telefon ödənişləri üzrə gecikmələri yarandıqda;

7.40.16. Kredit Alan vergi öhdəliklərini vaxtında icra etmədikdə və ya riskli vergi ödəyicisi olduqda;

7.40.17. Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində Kredit Alanın kredit tarixçəsi pisləşdikdə;

7.40.18. Kredit Alan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladığı təqdirdə hər rüb tamam olduqdan sonra, növbəti ayın 20-dən gec olmamaq şərti ilə, özünün işgüzar fəaliyyəti haqqında Banka yazılı məlumat vermədikdə;

7.40.19. Kredit Alan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edildikdə;

7.40.20. Kredit Alan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladığı təqdirdə onun sahibkarlıq fəaliyyətinə istənilən səbəbdən xitam verildikdə və ya Kredit Alan vergi uçotundan çıxarıldıqda;

7.40.21. Məhkəmə və digər orqanlar tərəfindən Kredit Alanın gəlirlərindən və hesablarından məcburi icra ödənişlərinin (cərimə, sağlamlığa zərər vurma və s.), tutulmaların həyata keçirilməsi barədə qərar qəbul edildikdə;

7.40.22. Kreditin ümitsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda;

7.40.23. Kredit Alana və Kredit Alan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladığı təqdirdə onun ərinə/arvadına, yaxud hər hansı təminatçıya qarşı məhkəmədə onun əmlak vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən və ya pisləşdirə bilən iddia tələbi irəli sürüldükdə, göstərilən şəxslərin bu və ya digər əmlak (təminatçının girov (ipoteka) ilə yüklü edilmiş əmlakı) üzərində mülkiyyət hüquqlarına xitam veriləcəyi ilə bağlı ehtimallar yarandıqda və ya müvafiq orqanlar tərəfindən inzibati icraata başlandıqda və ya Kredit Alan ilə əlaqədar hər hansı cinayət üzrə ibtidai və məhkəmə araşdırmasının başlanılması və ya aparılması barədə məlumat daxil olduqda;

7.40.24. Girov/ipoteka predmeti məhv olduqdan, həmçinin üzərində mülkiyyət hüququ digər hallarda itirildikdən və ya zədələnmə nəticəsində girov/ipoteka predmeti öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdən, o cümlədən Kredit üzrə öhdəliklərin icrasının təminatı olan qarant və zəminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdən sonrakı 10 (on) təqvim günü ərzində Kredit Alan girov/ipoteka predmetini əvəz etmədikdə və ya yeni girov/ipoteka predmeti təqdim etmədikdə və bu halda Kreditin vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

7.40.25. Kredit alan Müqavilə, o cümlədən Müqavilənin icrasını təmin edən təminat (zəminlik və girov/ipoteka) müqavilələri üzrə hər hansı öhdəliyini icra etmədikdə;

7.40.26. Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi, habelə banklararası kreditlər bazarında faiz dərəcələri və ya pul bazarının konyunkturası və ya cəlb olunan kapitalın dəyəri Kreditin verilməsindən sonra 1 (bir) faizdən çox dəyişdikdə;

7.40.27. Kredit Alanın Bankda olan Əmanəti ilə təmin edilmiş Kredit öhdəliyi olduqda, əgər hər hansı bir əsasla həmin Əmanətlə bağlı hüquq münasibətlərinə xitam verildikdə və ya Əmanət Bankdan geri götürüldükdə;

7.40.28. Müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrasını təmin etmək üçün bağlanmış girov, qarantiya və zəminlik müqaviləsi etibarsız hesab edildikdə və ya vaxtından əvvəl xitam verildikdə;

- 7.40.29. Kredit Alan və ya təminatçı Bankın razılığı olmadan bu Müqavilə və ya istənilən Kredit Razılaşmalarına əsasən ona məxsus hüquqları və öhdəlikləri üçüncü şəxslərə verdikdə;
- 7.40.30. İpoteka Qoyan tərəfindən ipoteka predmetinin qorunması və lazımı qaydada saxlanması üzrə üzərinə götürdüyü öhdəliklər lazımı qaydada yerinə yetirilmədikdə;
- 7.40.31. Kredit Alanın üçüncü şəxslər qarşısında icra vaxtı çatmış, lakin icra edilməmiş öhdəlikləri barədə Bankda məlumat olduqda;
- 7.40.32. Kredit Alanın Kredit(lər)dən Bankın <https://www.accessbank.az> ünvanlı internet sahifəsində yerləşdirilmiş istisna etdiyi fəaliyyət növü üzrə istifadə etdiyi müəyyən olunduqda və yaxud ESI faktorları üzrə tələblər müştəri tərəfindən nəzərə alınmadıqda və ya pozulduqda;
- 7.40.33. Kredit Alan Kredit Limiti məbləğini aşdıqda və həmin məbləğdən artıq istifadə etdiyi vəsaiti Bankın tələbi ilə 3 (üç) bank günü ərzində Banka ödəmədikdə;
- 7.40.34. Kredit Alan tərəfindən qeyri-qanuni əməliyyatların aparılmasına dair şübhələr olduqda;
- 7.40.35. Bankın əvvəlcədən razılığı olmadan Kredit Alan tərəfindən dividend və ya mənfəət ödənildikdə;
- 7.40.36. İqtisadi şəraitin dəyişməsi nəticəsində Kredit Alanın Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə mənfi təsir göstərə biləcək risklər mövcud olduqda;
- 7.40.37. Müqavilə qüvvəyə mindikdən sonra bazarda kredit faiz dərəcələrində Bank tərəfindən müəyyən edilmiş həddən çox faizlər dəyişdikdə;
- 7.40.38. Bankın kifayət qədər likvid vəsaiti olmadıqda və ya likvidlik mövqeyinin pisləşməsi və bu sahədə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş prudensial normativlərin pozulması riskləri mövcud olduqda;
- 7.40.39. Azərbaycan Respublikasının bank-maliyyə sistemində likvidlik mövqeyi pisləşdikdə və ya likvidlik mövqeyinin pisləşməsinə dair ehtimallar olduqda;
- 7.40.40. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş prudensial normativlərin pozulması riski olduqda;
- 7.40.41. Bankın maliyyə dayanıqlığının pisləşməsi riskləri mövcud olduqda;
- 7.40.42. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda və qaydada.
- 7.41. Müştəri, olduğu təqdirdə, müvafiq Ərizənin ayrılmaz tərkib hissəsi olan əlavə - Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etməlidir. Müştəri, Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etmədiyi təqdirdə Bank həmin Tələblər Siyahısında, habelə bu Ümumi Şərtlərin 7.38, 7.39 və 7.40-cı bəndlərində nəzərdə tutulan tədbirləri görmək hüququna malikdir.
- 7.42. Hazırkı Ümumi Şərtlərin 7.38, 7.39 və 7.40-cı bəndində müəyyən olunan hallar Müştərinin əmlak vəziyyətini borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdirən hallar hesab olunur.
- 7.43. Bank eyni əsas üzrə Ümumi Şərtlərin 7.38, 7.39 və 7.40-cı bəndlərində göstərilmiş hüquqlardan birini və ya bir neçəsini eyni anda tətbiq etmək hüququna malikdir.

8. KART KREDİTİ

8.1. Kredit Limiti, Kreditin valyutası, Kreditin Faiz Dərəcəsi, OK Kart üzrə Komisyon Haqq, Kreditin Müddəti, Son Ödəmə Tarixi, və məqsədli təyinatına dair şərtlər müvafiq Ərizədə qeyd olunur.

8.2. Kredit Alan bəyan edir və təsdiq edir ki, Kreditin əldə olunduğu və ya Kredit üçün müraciət etdiyi anda onun vəsaiti üçün təhlükə yarada bilən məhkəmə və ya hüquqi araşdırmaya (inzibati icraat, istintaq və s.) cəlb edilmiş olduğu təqdirdə Banka bu barədə yazılı qaydada (kağız və ya elektron) məlumat verməlidir.

8.3. Bank, Kart Krediti Müqaviləsi üzrə Kredit Limitinin açılması üçün müvafiq Ərizədə razılaşdırılmış Komisyona haqq ödənildikdən sonra Müştəriyə Kredit Limiti açır və Müştəri hər dəfə Kredit Limitindən istifadə etdiyi tarixdə ona Kredit Limitindən istifadə etdiyi məbləğdə Kredit verilmiş hesab olunur. Kredit Limiti çərçivəsində bir və yaxud bir neçə Kredit ola bilər. Bank, müvafiq Ərizədə razılaşdırıldığı təqdirdə Kart Krediti Müqaviləsi üzrə Kredit Limiti çərçivəsində hər dəfə Kredit verilməsi üçün də Komisyona haqqın ödənilməsinə tələb etmək hüququna malikdir.

8.4. Müştəri, Kart Krediti Müqaviləsi üzrə növbəti Kredit(lər)in verilməsi üçün Kredit Limitinin açıldığı tarixdən sonrakı 6 (altı) ay ərzində Kredit Limitindən istifadə etməyi öz öhdəsinə götürür.

8.5. Müvafiq Ərizədə Kreditin Faiz Dərəcəsi razılaşdırıldığı təqdirdə, Kredit Limitindən istifadə üçün hər bir Kredit üzrə ayrılıqda Kreditin Faiz Dərəcəsi əsasında Kredit Faizi hesablanır.

8.6. OK Kart üzrə Komisyona Haqq hər təqvim ayının sonuncu gününə (daxil olmaqla) Müştərinin müvafiq Kart Krediti Müqaviləsi üzrə Banka olan qalıq Kredit borcunun cəminə uyğun olaraq Ərizədə razılaşdırılan məbləğdə hesablanır. OK Kart üzrə Komisyona haqq hesablanarkən Bankın Tariflərə uyğun olaraq Kart vasitəsilə əməliyyatların aparılması ilə bağlı tətbiq etdiyi xidmət haqqları/komisyona haqlar və Gecikmə Komissiyası Kredit(lər)in qalıq məbləğində nəzərə alınmır.

8.7. Aylıq Ödənişə daxil olan Kredit Məbləğ(lər)i istisna olmaqla, Kart Krediti Müqaviləsi üzrə Kredit(lər)in Banka qaytarılmasının son tarixi ("Son Ödəmə Tarixi"), müvafiq Ərizədə müəyyən edilir.

8.8. Bank, Kart Krediti Müqaviləsi üzrə Aylıq Ödənişi və ya Minimal Ödənişi tam və ya vaxtında Banka ödənilmədikdə Ödəniş Tarixinin ertəsi günündən etibarən (faktiki olaraq Aylıq Ödəniş və ya Minimal Ödəniş 1 dəfə Banka tam və ya vaxtında ödənilmədikdə) Kredit Kartını və Kart Hesabını birtərəfli qaydada bloklaşdırmaq hüququna malikdir.

8.9. Ərizədə Kreditin Faiz Dərəcəsi müəyyən olunduğu təqdirdə Kart Krediti Müqaviləsi üzrə Kredit Faizi aşağıdakı düstura əsasən hesablanır:

$$A = K0 \frac{i(1+i)^n}{(1+i)^n - 1}$$

K 0 = Kredit məbləği

A= bir dövrə görə aylıq ödəniş (annuitet məbləği)

n= Kredit Müddəti (Dövrələrin /ödənişlərin sayı)

i= Kreditin Faiz Dərəcəsi (bir dövrə görə, yüzdə bir hissə)

8.10. Ərizədə Kreditin Faiz Dərəcəsi müəyyən olunduğu təqdirdə, Kredit Faizi, qaytarılmalı Kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək (qaytarıldığı gün istisna olmaqla) hesablanır. Bir gün üçün Kredit Faizi Kreditin Faiz Dərəcəsinin 1/360 hissəsi kimi hesablanır.

8.11. Faktiki illik Faiz Dərəcəsi ("FİFD") Azərbaycan Respublikası maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən olunmuş hesablama metodologiyası (bax: "Banklarda kredit risklərinin idarə

edilməsi Qaydaları”na Əlavə 2 - <http://www.e-qanun.az/framework/41442>) əsasında müəyyən olunur. Kart Krediti Müqaviləsi üzrə FİFD müvafiq Ərizədə nəzərdə tutulur.

8.12. Ödəniş günü İş Gününə təsadüf etmədikdə, ödəniş növbəti İş Günü həyata keçirilir.

8.13. Əməliyyat Günü bitdikdən sonra həyata keçirilən ödəniş növbəti Əməliyyat Günü həyata keçirilmiş hesab edilir. Ümumi Şərtlərin 8-ci bəndinin məqsədləri üçün Əməliyyat Günü, İş Günü ərzində saat 09:00-dan saat 15:00-a kimi olan müddətdir.

8.14. Müvafiq Ərizədə Kart Krediti Müqaviləsi üzrə Kreditin Faiz Dərəcəsi razılaşdırıldığı təqdirdə Müştəridən daxil olan vəsait hesabına əvvəl Texniki Overdraft borcu, xərclər, gecikdirilmə faizi, cərimə, Kredit Faizi, Minimal Ödəniş və nəhayət sonda Kreditin qalıq məbləği silinir. Müvafiq Ərizədə OK Kart üzrə Komissiya haqq razılaşdırıldığı təqdirdə isə Müştəridən daxil olan vəsait hesabına Bank, əvvəl Texniki Overdraft borcu, xərclər, Gecikmə Komissiyası, OK Kart üzrə Komissiya haqq və nəhayət sonda Kreditin qalıq məbləği silinir. Bank, bu növbəliliyi öz mülahizəsinə uyğun olaraq birtərəfli qaydada dəyişmək hüququna malikdir.

8.15. Bankın səlahiyyətli nümayəndələri Kreditin monitorinqi məqsədilə və Müştərinin Kreditdən necə istifadə etdiyini, onun maliyyə vəziyyətini yoxlamaq üçün İş Günlərində saat 20:00-dək istənilən vaxt Müştərinin iş yerinə və yaşayış sahəsinə gedə bilər.

8.16. Kredit üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədikdə yaranmış borc məbləğində vəsaiti Bank ödəmə tarixlərindən etibarən Müştərinin Bankda olan hesablarından birtərəfli qaydada öz xeyrinə silmək, habelə Kredit üzrə öhdəliklərin vaxtında icra edilib-edilməməsindən asılı olmayaraq Krediti Müştərinin Bankda olan istənilən hesabından bu bənddə nəzərdə tutulan qaydada tutmaq məqsədi ilə Kredit üzrə yaranmış borc məbləğində vəsaiti Müştərinin Bankda olan bir hesabından digər hesabına köçürmək hüququna malikdir.

8.17. Müştəri Bankın tələbi ilə Kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsini təsdiq edən müvafiq sənədləri Banka təqdim etməyə borcludur.

8.18. Müvafiq Ərizədə Kart Krediti Müqaviləsi üzrə Kreditin Faiz Dərəcəsi razılaşdırıldığı təqdirdə, Bank, Müştəri Kart Krediti Müqaviləsi üzrə Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün gecikdirilən Minimal Ödənişin aşağıdakı düstur əsasında müəyyən edilmiş faizi məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir:

$$G = \frac{\text{İFD} + 5\%}{360}$$

G= Gecikdirilmə faizinin gündəlik məbləği (faizlə)

İFD= İllik Faiz Dərəcəsi

Bank, tətbiq olunduğu təqdirdə, hesablanmış gecikdirilmə faizini öz mülahizəsinə uyğun olaraq Müştərinin Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin gecikdirilmə faizinin ödənilməsini Müştəridən tələb edir. Gecikdirilmə faizinin hesablanması hər gecikmənin başlanğıc günündən etibarən hesablanmaqla hər dəfə 180 (yüz səksən) gündən çox davam etmir. Bu bəndə əsasən müvafiq olaraq bank hesabından silinən və ya ödənilməsi tələb olunan gecikdirilmə faizinin maksimum məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 746-5.2-ci maddəsində nəzərdə tutulan gecikdirilmə faizinin yuxarı həddi ilə məhdudlaşır.

- 8.19. Bank, bu Ümumi Şərtlərin 8.18-ci bəndində müəyyən olunan gecikdirilmə faizindən əlavə gecikdirilmə faizlərinin məbləğindən çox olan hissədə Banka dəyən zərərin əvəzini ödəməyi Müştəridən tələb edə bilər.
- 8.20. Müvafiq Ərizədə OK Kart üzrə Komisyon haqq razılaşdırıldığı təqdirdə, Bank, Müştəri Aylıq Ödənişi Banka vaxtında və lazımı qaydada ödəmədikdə Aylıq Ödənişin hər gecikdirilən günü üçün müvafiq Kart Krediti Müqaviləsi üzrə Kreditin qalıqına illik 5 (beş) faiz məbləğdə gecikmə komissiyası ("Gecikmə Komissiyası") hesablamaq hüququna malikdir. Gecikmə Komissiyasının hesablanması Müqavilə üzrə Banka çatası digər ödənişlərin hesablanması qaydasına təsir etmir və Müştəri Aylıq Ödənişi Banka vaxtında və lazımı qaydada ödəmədikdə Müştəri, OK Kart üzrə Komisyon haqq da daxil olmaqla Müqavilə üzrə Banka çatası digər bütün ödənişlərə əlavə olaraq Gecikmə Komissiyası ödəyir. Gecikmə Komissiyası hesablanarkən Bankın Tariflərə uyğun olaraq Kart vasitəsilə əməliyyatların aparılması ilə bağlı tətbiq etdiyi xidmət haqları/komisyon haqlar və OK Kart üzrə Komisyon haqq Kreditlərin qalıqının məbləğində nəzərə alınmır. Bank, Gecikmə Komissiyasını öz mülahizəsinə uyğun olaraq Müştərinin Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin Gecikmə Komissiyasının ödənilməsini Müştəridən tələb edir.
- 8.21. Müqavilədə göstərilmiş faiz, komisyon haqq, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Müştəri qüvvədə olan qanunvericiliyə əsasən mənbədən tutma aparmağa dair öhdəlik daşdığı halda Müştəri tərəfindən ödəniş elə edilməlidir ki, Bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı təqdirdə alınacaq məbləğə bərabər olsun.
- 8.22. Müştəri Bankın tələbi ilə istənilən vaxt öz fəaliyyəti, maliyyə vəziyyəti və Kreditin qaytarılma perspektivləri haqqında Banka məlumat verməlidir.
- 8.23. Müştəri Krediti qaytarma imkanında hər hansı bir dəyişiklik baş verdikdə Bankın tələb etməsini gözləmədən bu barədə dərhal Banka məlumat verməlidir.
- 8.24. Müştəri Kreditdən ətraf mühitlə bağlı Bankın istisna etdiyi fəaliyyət növləri üçün istifadə etməməyi öhdəsinə götürür.
- 8.25. Müştəri Kreditdən necə istifadə olunması, Müştərinin şəxsi və təsərrüfat fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqi məqsədilə gəlmiş Bankın səlahiyyətli nümayəndələrinin vəzifələrini yerinə yetirməsinə şərait yaratmalıdır.
- 8.26. Xarici valyutada verilmiş Kredit üzrə ödənişləri Müştəri Valyuta Məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. Valyutanın Məzənnəsinin artması və ya azalması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilmir.
- 8.27. Müştərinin Bankda olan hesablarından silinən vəsaitin valyutası icra edilməli öhdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Valyuta Məzənnəsi əsasında həyata keçiriləcək.
- 8.28. Bank, aşağıdakı hallardan biri baş verdikdə 10000 (on min) manatadək miqdarda cərimə tətbiq etmək hüququna malikdir. Bank tətbiq olunduğu təqdirdə hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Müştərinin Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini Müştəridən tələb edir:
- 8.28.1. Müştəri Kreditin təyinatı üzrə istifadə edilməsinə Müqavilədə nəzərdə tutulmuş qaydada Banka nəzarət etməyə imkan vermədikdə və ya Müştərinin Kreditdən məqsədli təyinatına uyğun istifadə etmədiyi aşkar edildikdə;

8.28.2. Müştəri tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, iqtisadi imkanları və Bank qarşısında olan öhdəliklərinin vaxtında və lazımi qaydada icrasına təsir edə biləcək digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olduqda;

8.28.3. Müştərinin Bank qarşısında kredit öhdəliyinin mövcud olduğu istənilən anda digər kredit təşkilat(lar)ından kredit əldə etməsi nəticəsində borcun gəlirlərə nisbəti əmsalı ("BGN əmsalı") 45 (qırx beş) faizdən yuxarı olduqda. BGN əmsalı Azərbaycan Respublikası maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən olunmuş hesablama düsturu (bax. "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"na Əlavə 2 - <https://e-qanun.az/framework/50081>) əsasında hesablanır.

8.28.4. Müştəri Ümumi Şərtlərin 8.31-ci bəndinə uyğun olaraq müəyyən edilən Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etmədikdə;

8.28.5. Müştəri Kart Krediti Müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə;

8.28.6. Müştəri Bank tərəfindən tələb olunduğu təqdirdə öz maliyyə göstəriciləri, gəlirləri barədə sənədləri və məlumatları, o cümlədən bununla məhdudlaşmadan Müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Bankın öz mülahizəsinə əsasən müstəqil müəyyən etdiyi istənilən sənəd və məlumatları Bankın tələbində müəyyən etdiyi müddətdə, tam və düzgün formada Banka təqdim etmədikdə;

8.29. Bank aşağıdakı hallarda Kart Krediti Müqaviləsini vaxtından əvvəl ləğv etmək və qalan Kredit Məbləğini, müvafiq olaraq OK Kart üzrə Komissiyon Haqqı və Kredit Faizini, həmçinin bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı/ödəməyi Müştəridən tələb etmək hüququna malikdir:

8.29.1. Müştəri Ümumi Şərtlərin 7.34-cü bəndində qeyd edilən öhdəliklərini pozduqda və bu halda Kreditin, Ümumi Şərtlərə və (və ya) Kart Krediti Müqaviləsinə uyğun olaraq hesablanmış Kredit Faizinin və Bank tərəfindən hesablanmış başqa ödənişlərin vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

8.29.2. Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən Kart Krediti Müqaviləsi bağlanılmazdan əvvəl baş vermiş və Kart Krediti Müqaviləsi bağlanmış anadək aradan qaldırılmamış pisləşmə Banka sonradan məlum olduqda) və ya Müştərinin Banka hər hansı yanlış məlumat verməsi səbəbindən Kreditin, Ümumi Şərtlər və (və ya) Kart Krediti Müqaviləsinə uyğun olaraq hesablanmış Kredit Faizinin, yaxud Bank tərəfindən hesablanmış başqa ödənişlərin vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

8.29.3. Ümumi Şərtlər və (və ya) Kart Krediti Müqaviləsi üzrə vaxtı çatmış Kreditin (Kredit Faizi, Aylıq Ödəniş və/və ya haqlar, habelə Kart Krediti Müqaviləsi üzrə Banka çatması hər hansı bir ödəniş daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud Kreditin (Kredit Faizi və/və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);

8.29.4. Kreditin təyinatı üzrə istifadə edilməsinə Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada Banka nəzarət etməyə imkan vermədikdə və ya Müştərinin Krediddən məqsədli təyinatına uyğun istifadə etmədiyi aşkar edildikdə;

8.29.5. Müştəri Bankdan cəlb etdiyi vəsaitləri qeyri-qanuni fəaliyyət üçün istifadə etdiyinə dair əsaslı şübhələr olduqda;

- 8.29.6. Müştərinin Bank qarşısında kredit öhdəliyinin mövcud olduğu istənilən anda digər kredit təşkilat(lar)ından kredit əldə etməsi nəticəsində BGN əmsali 45 (qırx beş) faizdən yuxarı olduqda;
- 8.29.7. Müştəri Kredit və Girov barədə qarışıq Müqavilədən və (və ya) Pərakəndə (nağd) kredit barədə Müqavilədən və / və ya Kart Krediti Müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədikdə;
- 8.29.8. Müştərinin və ya onun Kredit öhdəliyi üzrə təminatçısının (zamin, girov qoyan və sair) maliyyə vəziyyətində və ya əmlakında Müştərinin Kart Krediti Müqaviləsinin şərtlərini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazar şəraitində Müştərinin və ya onun təminatçısının mövcudluğu üçün əhəmiyyətli təhlükə yaradan dəyişiklik riski olduqda və ya faktiki dəyişiklik baş verdikdə;
- 8.29.9. Müştərinin Kredit öhdəliyi üzrə təminatçısı (zamin, girov qoyan və sair) müvafiq təminat müqaviləsi (sənədi) üzrə öhdəliklərini pozduqda, vaxtında və lazımınca icra etmədikdə;
- 8.29.10. Müştəri tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, iqtisadi imkanları və Kart Krediti Müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasına təsir edə biləcək digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olduqda;
- 8.29.11. Müştəri Kredit Limitini aşdıqda və Kredit Limitindən artıq istifadə etdiyi vəsaiti Bankın tələbi ilə 3 (üç) İş günü ərzində Banka ödəmədikdə;
- 8.29.12. Müştəri Ümumi Şərtlərin 8.31-ci bəndinə uyğun olaraq müəyyən edilən Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etmədikdə;
- 8.29.13. Hər hansı tələbi, qərarı və ya vergi öhdəliyini məcburi icra etmək məqsədilə Müştərinin hər hansı bank hesabına və ya əmlakına həbs qoyulduqda və ya özgəninkiləşdirildikdə;
- 8.29.14. Müştəri Bank tərəfindən tələb olunduğu təqdirdə öz maliyyə göstəriciləri, gəlirləri barədə sənədləri və məlumatları, o cümlədən bununla məhdudlaşmadan Müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Bankın öz mülahizəsinə əsasən müstəqil müəyyən etdiyi istənilən sənəd və məlumatları Bankın tələbində müəyyən etdiyi müddətdə, tam və düzgün formada Banka təqdim etmədikdə;
- 8.29.15. Bankın əvvəlcədən alınmış yazılı (elektron və ya kağız daşıyıcıda) razılığı olmadan Kreditin təminatı qismində çıxış edən əşyaya dair üçüncü şəxslərin hər hansı hüququ və ya yüklülüyü yarandıqda və ya aşkarlandıqda.
- 8.30. Bank, aşağıdakı hallarda Müştərini xəbərdar etmədən Kredit Kartını bloklaşdırmaqla Kredit Limitindən istifadəni öz mülahizəsinə uyğun olaraq müvəqqəti və ya birdəfəlik məhdudlaşdırmaq hüququna malikdir:
- 8.30.1. Müştəri Aylıq Ödənişi, Minimal Ödənişi və ya Kredit Faizini bu Şərtlərdə və müvafiq Ərizədə nəzərdə tutulmuş müddətdə Banka ödəmədikdə;
- 8.30.2. Müştərinin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bu hal Kredit Borcu/Borclarının qaytarılmasına təhlükə yaratdıqda;
- 8.30.3. Ölkədə maliyyə bazarının mövcud vəziyyəti Müştərinin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, o cümlədən manatın dəyəri digər xarici valyutalara nisbətən dəyərdən düşdükdə;
- 8.30.4. Müştərinin Bank qarşısında hər hansı bir vaxtı keçmiş borc öhdəliyi olduqda;
- 8.30.5. Kredit Kartı vasitəsilə qeyri-qanuni əməliyyatların aparılmasına dair şübhələr olduqda;

8.30.6. Müştəri Bank tərəfindən tələb olunduğu təqdirdə öz maliyyə göstəriciləri, gəlirləri barədə sənədləri və məlumatları, o cümlədən bununla məhdudlaşmadan Bank tərəfindən öz mülahizəsinə əsasən müstəqil müəyyən etdiyi istənilən sənəd və məlumatları Bankın tələbində müəyyən etdiyi müddətdə, tam və düzgün formada Banka təqdim etmədikdə;

8.30.7. Müştəri Ümumi Şərtlərin 8.31-ci bəndinə uyğun olaraq müəyyən edilən Tələblər Siyahısı ilə razılaşdırılmış digər hallarda;

8.30.8. Müştəri Ümumi Şərtlərin 8.4-cü bəndində nəzərdə tutulan öhdəliklərini icra etmədiyi halda;

8.30.9. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda və qaydada.

8.31. Müştəri, olduğu təqdirdə, müvafiq Ərizənin ayrılmaz tərkib hissəsi olan əlavə - Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etməlidir. Müştəri, Tələblər Siyahısı ilə razılaşdırılmış əlavə tələblərə əməl etmədiyi təqdirdə Bank həmin Tələblər Siyahısında, habelə bu Ümumi Şərtlərin 8.28, 8.29 və 8.30-cu bəndlərində nəzərdə tutulan tədbirləri görmək hüququna malikdir.

8.32. Hazırkı Ümumi Şərtlərin 8.28, 8.29 və 8.30-cu bəndlərində müəyyən olunan hallar Müştərinin əmlak vəziyyətini borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdirən hallar hesab olunur.

8.33. Bank eyni əsas üzrə Ümumi Şərtlərin 8.28, 8.29 və 8.30-cu bəndlərində göstərilmiş hüquqlardan birini və ya bir neçəsini eyni anda tətbiq etmək hüququna malikdir.

9. ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU, BANK VƏ MÜŞTƏRİ

9.1. Bank «30» iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra «Fond») iştirakçısı olaraq (4 sayılı Şəhadətnamə) Fonda sığorta haqqı ödəyir (bu haqq Müştəridən tutulmur).

9.2. Bank tərəfindən Müştəridən bütün müvafiq valyutalarda qəbul edilmiş Əmanətlərin Sığortalanması Fondu tərəfindən aşağıdakı qaydada sığortalanır:

9.2.1. 02.03.2016-cı il tarixdən etibarən faizləri Fondun Himayəçilik Şurası tərəfindən Əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün Qorunan Əmanətlər məbləğindən asılı olmayaraq 2021-ci il 05 aprel tarixinədək tam sığortalanır.

9.2.2. Hazırkı Ümumi Şərtlərin 9.2.1-ci bəndi ilə müəyyən edilmiş müddət bitdikdən sonra sığorta hadisəsi baş verdikdə sığortalanmış əmanətlər üzrə əmanətin 100 faizi həcmində, lakin fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 (iyirmi min) manatdan, digər Qorunan Əmanətlər üzrə isə 100 000 (bir yüz min) manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

9.2.3. “Avtomatik bərpa” Prolonqasiya seçimi tətbiq olunan zaman Əmanətin Faiz Dərəcəsi Fond tərəfindən Qorunan Əmanətlər üzrə müəyyən olunan faiz dərəcəsindən yüksək olarsa, Əmanət Qorunan Əmanət hesab olunmayacaqdır.

9.3. Sığorta Hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitələrində Müştəriyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: AzTV; İctimai TV; Azərbaycan qəzeti; Respublika qəzeti; Xalq qəzeti; AzərTAc informasiya agentliyi; APA informasiya agentliyi.

9.4. Fondan kompensasiya almaq üçün Müştəri kütləvi informasiya vasitələrində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 1.Şəxsiyyət vəsiqəsi və

ya şəxsiyyəti təsdiqləyən digər sənəd; 2. Əmanəti təsdiqləyən sənəd (müvafiq mədaxil qəbzi və ya müvafiq ödəniş tapşırığı, Hesabdan Çıxarış və s.); 3. Əmanət Hesabı Müqaviləsi;

9.5. Ərizənin verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Fond tərəfindən Müştəriyə kompensasiya ödənilməlidir. Müştərinin kompensasiya almaq hüququ istisna hallarda Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.

9.6. Aşağıdakı Əmanətlər Qorunan Əmanətlərə aid edilmir:

a) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş Əmanətlər;

b) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş Əmanətlər;

c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş Əmanətlər;

ç) üzərinə həbs qoyulmuş Əmanətlər;

d) cəlb edildiyi günə Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq illik faiz dərəcəsi ilə qəbul edilmiş Əmanətlər;

e) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;

ə) fiziki şəxslərin Bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri.

9.7. Fond kompensasiyanı milli valyutada olan Əmanət üzrə manatla, ABŞ dollarında olan Əmanət üzrə ABŞ dollarında, AVRO-da olan Əmanət üzrə isə AVRO-da Müştəriyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə Sığorta Hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond Əmanət üzrə faizləri Sığorta Hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Müştəriyə ödəyir.

9.8. Müştərinin Bankda, o cümlədən Bankın yerli filiallarında və şöbələrində bir neçə Əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada Əmanətləri olduqda, onlar toplanır və bir Əmanət kimi manatla kompensasiya olunur.

9.9. Sığorta Hadisəsi baş verdiyi günə Müştərinin Bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda Əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla Müştərinin Bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi Qorunan Əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.

9.10. Bank Müştərinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, Qorunan əmanətlər və kompensasiyalar barədə Müştəriyə məlumat verir.

9.11. Müştəri aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 (IV mərtəbə), əlaqə tel.: (99412) 5966591, 5966592, 5966593; faks: (99412) 5966594; e-poçtu: adif@adif.az; sayt: www.adif.az

10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

10.1. Bankın vəzifələri:

- 10.1.1. Qanunvericiliyə və Müqaviləyə uyğun olaraq Bank Xidmətlərini təmin etmək;
- 10.1.2. Müştərini Ümumi Şərtlərə, Məlumatlandırma Formasına, Tariflərə və Valyuta Məzənnəsinə edilən əlavə və dəyişikliklər barədə həmin əlavə və dəyişiklikləri Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada Bankın İnternet Səhifəsində yerləşdirməklə, yaxud Müştərinin Telefonuna SMS göndərməklə məlumatlandırmaq;
- 10.1.3. Müştərinin fərdi məlumatlarını, o cümlədən Bank sirrini Qanunvericilik çərçivəsində qorumaq.
- 10.2. Bankın hüquqları:**
- 10.2.1. Müqavilə(lər)nin bağlanması və icrası üçün Müştəridən əlavə məlumatları və sənədləri tələb etmək;
- 10.2.2. Müştəri tərəfindən təqdim edilmiş sənədlərdə natamamlıq olduqda və ya həmin sənədlər Qanunvericiliyin tələblərinə zidd olduqda Müqavilənin bağlanmasından, eləcə də Müqavilə çərçivəsində təqdim edilən Bank Xidmətlərinin göstərilməsindən imtina etmək;
- 10.2.3. Ümumi Şərtləri, Məlumatlandırma Formasını, Tarifləri və Valyuta Məzənnəsinə birtərəfli qaydada dəyişdirə bilər;
- 10.2.4. Bankın İnternet Səhifəsində yerləşdirdiyi tələb olunan sənədlərin siyahısını dəyişdirmək və həmin siyahıya əlavələr etmək;
- 10.2.5. Müştəriyə Bankın məhsulları barədə reklam xarakterli ismarıclar (SMS-lər) göndərmək;
- 10.2.6. Mülki Məcəllədə nəzərdə tutulmuş hallarda Kredit vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina etmək. Bu halda, Bank, Kredit ilə əlaqədar olaraq ödədiyi dövlət rüsumu və xidmət haqlarının məbləğini Müştəridən bu Müqaviləyə uyğun olaraq tutmaq hüququna malikdir;
- 10.2.7. Müqavilə üzrə hər hansı ödəniş gecikdirildiyi halda Müqavilədə nəzərdə tutulan gecikdirmə faizləri, Ümumi Şərtlərdə qeyd edildiyi hallarda Gecikmə Komissiyası və ya digər ödənişlər tətbiq edilə, Kreditin təminatına və/və ya Müştəriyə çatması Əməliyyatın məbləğinə tutma yönəldilə, Kreditin vaxtından əvvəl qaytarılması tələb edilə, habelə qanunda və müqavilədə müəyyən edilmiş digər tədbirlər görülmə bilər;
- 10.2.8. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Bank, onun tərəfindən emissiya edilmiş ödəniş alətlərini aşağıdakı məqsədlərlə bloklaşdırmaq hüququna malikdir:
- 10.2.8.1. Ödəniş alətinin təhlükəsizliyinin təmin olunması;
- 10.2.8.2. Ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması;
- 10.2.8.3. Müştərinin Kredit ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması.
- 10.3. Müştərinin vəzifələri:**
- 10.3.1. Müqavilənin bağlanması, o cümlədən həmin Müqavilə çərçivəsində təqdim edilən Bank Xidmətinin göstərilməsi üçün tələb olunan bütün zəruri məlumatları və sənədləri Banka təqdim etmək;
- 10.3.2. Banka əvvəllər təqdim etdiyi məlumatlarla, eləcə də özünün və vəkalətnamə verdiyi şəxslərin sənədləri ilə bağlı olan bütün dəyişikliklər haqqında dəyişikliyin edildiyi gün dərhal Banka məlumat vermək;

10.3.3. Müştəri faktiki yaşayış ünvanı və ya hüquqi ünvanı, istifadəsində olan Telefon dəyişdiyi zaman Banka məlumat verməlidir. Əks halda, Banka məlum olan rekvizitlər üzrə Bankın Müştəriyə göndərdiyi bildirişlər Müştəri tərəfindən qəbul olunmuş hesab olunacaq;

10.3.4. Ümumi Şərtlər, Məlumatlandırma Forması, Tariflər və Valyuta Məzənnəsi ilə Bankın İnternet Səhifəsində tanış olmaq, o cümlədən Bankın Ümumi Şərtlərin 10.1.2-ci bəndində göstərilmiş qaydada məlumatlandırdığı dəyişiklik və əlavələri izləmək;

10.3.5. Tariflər ilə nəzərdə tutulduğu halda Müqavilədə nəzərdə tutulan xidmətlərə görə Banka xidmət haqqını, həmçinin yaranmış bütün borcları ödəmək;

10.4. Müştərinin hüquqları:

10.4.1. Ümumi Şərtlər əsasında təqdim olunan Bank Xidmətlərindən birlikdə və ya ayrı-ayrılıqda istifadə etmək;

10.4.2. Müqavilə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda +994124935058 nömrəli telefon və ya +99412966 qaynar xətti vasitəsilə və ya AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90 ünvanına müraciət etməklə nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına və ya 2244 qaynar xətti və ya +994604002244 whatsapp xətti vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət etmək;

10.4.3. Ümumi Şərtlərə, Məlumatlandırma Formasına, Tariflərə və ya Valyuta Məzənnəsinə edilmiş əlavə və yaxud dəyişikliklərlə razı olmadığı təqdirdə Müqavilə üzrə öhdəliklərini tam icra etmək şərti ilə Müqaviləni birtərəfli qaydada ləğv etmək və ya müvafiq Bank Xidmətindən imtina etmək;

10.4.4. Krediti, Kreditin qaytarıldığı günədək ona hesablanmış faiz və digər ödənişləri Banka qaytarmaq, habelə Kredit və Girov barədə qarışıq Müqavilə, Pərakəndə (nağd) kredit barədə Müqavilə və ya Kart Krediti Müqaviləsi ilə əlaqədar Bankın üçüncü tərəflərə ödədiyi xidmət haqqı və rüsumları Banka ödəmək şərti ilə Kreditin Kredit Alana verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən Kredit və Girov barədə qarışıq Müqavilə, Pərakəndə (nağd) kredit barədə Müqavilə və ya Kart Krediti Müqaviləsindən imtina etmək;

10.4.5. Ümumi Şərtlərdə nəzərdə tutulmuş kompensasiyanı Banka ödəməklə Krediti vaxtından əvvəl ödəmək;

10.4.6. Kredit və Girov barədə qarışıq Müqavilə, Pərakəndə (nağd) kredit barədə Müqavilə və ya Kart Krediti Müqaviləsindən hər hansı biri qüvvədə olduğu müddətdə sorğu əsasında ödənişsiz olaraq kağız daşıyıcıda təqvim ili ərzində iki dəfə, digər davamlı daşıyıcıda isə istənilən zaman Kreditin qalığı barədə hesabdan çıxarışı kreditin ödəniş qrafiki şəklində (həyata keçirilməli ödənişlər, belə ödənişlərin müddətləri, ödənişlərin strukturu, o cümlədən illik faiz dərəcəsi üzrə hesablanmış faizlər və tətbiq olunan digər əlavə xərclər göstərməklə) əldə etmək;

10.4.7. Bank tərəfindən göstərilən xidmətlərlə bağlı hər hansı bir şikayəti olduğu təqdirdə Bankın 151 əlaqə telefonu üzrə Bankın qaynar xəttinə müraciət etmək;

10.4.8. Bank tərəfindən göstərilən ödəniş xidmətlərinə dair şikayətlərinə, həmin müraciətlər Banka daxil olduqdan sonra 7 (yeddi) iş günü ərzində cavab almaq və ya müraciətin cavablandırılması qeyd edilən müddət ərzində mümkün olmadıqda həmin müddətdən gec olmayaraq müraciətə baxılması müddətinin artırılmasının səbəbləri və müraciətə baxılması müddəti barədə məlumatı əldə etmək.

11. FORS-MAJOR

11.1. Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (fors-major), yəni konkret dövrün konkret şərtlərində fəvqəladə və aradan qaldırıla bilməyən hallarda (epidemiya, epizotiya, sel, zəlzələ, yanğın, daşqın və digər təbii fəlakətlər, elan olunmuş və ya faktiki müharibə, mühasirə, fəvqəladə hallar, kütləvi iğtişaşlar, tətillər, habelə hökumətin və ya yerli özünüidarəetmə orqanlarının Müqavilə üzrə öhdəliklərin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qərarları və sair bu kimi hadisələr) baş verdiyi təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Belə hallar baş verdikdə Tərəflərin öhdəliklərinin icrası fors-major halların təsir göstərdiyi müddətin sonunadək təxirə salınır.

11.2. Müqavilə üzrə öhdəliklərini fors-major hallar səbəbindən yerinə yetirə bilməyən Tərəf digər Tərəfi fors-major halların başlanması, ehtimal edilən qüvvədə olma müddəti və bitməsi haqqında dərhal yazılı surətdə xəbərdar etməlidir. Tərəflərdən heç biri Müqavilə üzrə öhdəliklərinin fors-major şəraiti nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, həmin Tərəf digər Tərəfə fors-major şəraitinin yarandığı gündən sonra dərhal fors-major şəraitinin yaranması və Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə təsiri barədə yazılı bildirişi fors-major halların mövcudluğunu təsdiqləyən müvafiq dövlət orqanının sənədi ilə birlikdə göndərsin. Müvafiq bildirişi göndərməyən Tərəf fors-major hallara istinad etmək hüququnu itirir.

11.3. Fors-major hallar və ya onların nəticələrinin təsiri 30 (otuz) təqvim günündən artıq davam etdiyi təqdirdə, Tərəflərdən hər biri, Müqavilə üzrə Tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması şərti ilə Müqaviləni ləğv edə bilər.

12. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

12.1. Müştəri Bankın razılığı olmadığı təqdirdə, Müqavilə üzrə hüquq və vəzifələrini üçüncü şəxslərə ötürə bilməz.

12.2. Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Qanunvericiliyə və Müqaviləyə əsasən məsuliyyət daşıyırlar və digər Tərəfə dəymiş ziyanı tam qarşılamalıdırlar.

12.3. Zərərçəkmiş Tərəf zərərin vurulmasının həqiqiliyini və həcmi, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcud olan səbəbli əlaqəni təsdiq edən müvafiq sübutları qarşı tərəfə təqdim etməlidir.

12.4. Tərəflər onlardan asılı olmayan səbəbdən Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməyə görə və ya lazımi qaydada yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar.

12.5. Bank aşağıdakı hallarda Müştəri qarşısında məsuliyyət daşımır:

12.5.1. Müştərinin istifadə etdiyi kompüterin, mobil cihazın və ya proqram təminatının viruslardan və digər zədələrdən qorunmamasına görə;

12.5.2. Müştəri tərəfindən yanlış rekvizitlər ilə aparılmış Əməliyyatlara görə;

12.5.3. Müvəqqəti Şifrə, Şifrə və Birdəfəlik Şifrədən istifadə etməklə Müştərinin bank hesablarına üçüncü şəxslər tərəfindən girişə və aparılmış Əməliyyatlara görə;

12.5.4. Rabitə, yaxud rabitə şəbəkəsi avadanlıqlarının işindəki problem və bunun nəticəsində yaranan itkiyə görə.

12.6. Vergi rezidentliyi də daxil olmaqla Müştərinin Banka təqdim etdiyi məlumatlarla, eləcə də özünün və səlahiyyətli nümayəndələrinin sənədləri ilə bağlı olaraq Amerika Birləşmiş Ştatlarının "Xarici Hesablar üzrə Vergi Əmələməsi Aktı"nın və/və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul olunmuş Ümumi Hesabatlılıq Standartının tələblərinin pozulması nəticəsində Bankın çəkməli olduğu xərclərə, habelə Banka qarşı tətbiq olunmuş sanksiya və cərimələrə görə Banka dəymiş zərərə görə Müştəri Bank qarşısında tam məsuliyyət daşıyır

12.7. Müqavilədən irəli gələn və ya ona aid olan mübahisələr Qanunvericilik əsasında məhkəmə qaydasında həll edilir. Ümumi Şərtlərin 10.4.7-ci bəndinə uyğun olaraq Müştərinin məhkəmədən kənar şikayət vermək hüququ istisna olmaqla Müqavilənin heç bir bəndi Müqavilədən irəli gələn və ya ona aid olan mübahisələrin məhkəmədən kənar qaydada həllini nəzərdə tutmur.

13. ƏLAVƏ VƏ DƏYİŞİKLƏRİN EDİLMƏSİ QAYDASI

13.1. Ümumi Şərtlərə, Məlumatlandırma Formasına, Tariflərə və Valyuta Məzənnəsinə dair əlavə və yaxud dəyişikliklərin yeni redaksiyasının Bankın İnternet Səhifəsində yerləşdirilməsi Müştərinin əlavə və dəyişikliklər barədə məlumatlandırılması anı hesab edilir.

13.2. Mövcud Müştərilərə münasibətdə Ümumi Şərtlərə, Məlumatlandırma Formasına və Tariflərə edilən dəyişikliklər və/və ya əlavələr onların yeni redaksiyası Bankın İnternet Səhifəsində yerləşdirildikdən 30 (otuz) təqvim günü sonra qüvvəyə minir.

13.3. Valyuta Məzənnəsi Bankın İnternet Səhifəsində yerləşdirildiyi andan qüvvəyə minir.

13.4. Ümumi Şərtlərə, Məlumatlandırma Formasına və Tariflərə dair dəyişikliklər Müştəri üçün daha əlverişli olduğu təqdirdə həmin sənədlər Ümumi Şərtlərin 13.2-ci bəndindəki müddət gözlənilmədən Bankın İnternet Səhifəsində yerləşdirildiyi andan qüvvəyə minir.

13.5. Ümumi Şərtlərə, Məlumatlandırma Formasına, Tariflərə və Valyuta Məzənnəsinə dair dəyişikliklər və/və ya əlavələr qüvvəyə mindikdən sonra Müştəri Bank Xidmətindən istifadə etdiyi təqdirdə müvafiq əlavə və dəyişiklikləri qəbul etmiş hesab ediləcək.

14. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ LƏĞV EDİLMƏSİ

14.1. Müştəri Aksepti aldığı tarixdə Müqavilə qüvvəyə minir və Ərizədə başqa qayda nəzərdə tutulmadığı halda Müqavilə qeyri-müəyyən müddətə qüvvədə olacaq.

14.2. Müqavilə Tərəflərin yazılı şəkildə ifadə olunmuş qarşılıqlı razılığı ilə vaxtından əvvəl ləğv edilə bilər.

14.3. Müqaviləni birtərəfli qaydada ləğv etmək niyyətində olan Müştəri onun ləğv edilməsi ehtimal olunan tarixə ən azı 30 (otuz) İş Günü qalmış digər Tərəfə niyyətini əks etdirən yazılı məlumat təqdim etməklə və qarşılıqlı hesablaşmaların aparılması şərti ilə həmin müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

14.4. Ümumi Şərtlərin digər bəndlərindən asılı olmayaraq və hər hansı bir əsas olmadan Bank, Müştərini 30 (otuz) təqvim günü əvvəlcədən məlumatlandırmaqla Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Bu bənd Müqavilənin Qanunvericilikdə və Ümumi Şərtlərin digər bəndlərində nəzərdə tutulan əsaslarla ləğv edilməsinə münasibətdə hər hansı məhdudiyyət nəzərdə tutmur.

14.5. Müqavilənin ləğv edilməsi Tərəfləri həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində Müqavilə şərtlərinin pozulmasına və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir.

15. YEKUN MÜDDƏALAR

15.1. Ümumi Şərtlərin hər hansı bir hissəsinin etibarsızlığı Müqavilənin bütövlükdə və Müqavilənin hər hansı bir digər hissəsinin etibarsızlığına səbəb olmur.

15.2. Tərəflər Ərizədə və olduğu təqdirdə Ödəniş Planında Ümumi Şərtlərdən fərqli qayda(lar) müəyyən etdikdə Ərizə və Ödəniş Planında razılaşdırılmış həmin qayda(lar) Ümumi Şərtlərin müvafiq bənd(lər)indən üstün qüvvəyə malik olacaq.

Davit Tsiklauri
İdarə Heyətinin Sədri



A handwritten signature in blue ink, appearing to be "S. Tsiklauri", is written in the bottom right corner of the page.